



www.musavat.com

# MUSAVAT

**Xəbər**  
**Göyçayda 10-cu**  
**sinif şagirdi**  
**maşınla**  
**müəllimini**  
**vurdu**  
yazısı səh.11-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 21 oktyabr 2014-cü il Çərşənbə axşamı № 259 (5968) Qiyməti 40 qəpik

## Gündəm

**Leyla Yunus ciddi qorumaya alındı, MTN təcridxanasına köçürüldü**



ABŞ Dövlət Departamentinin hüquq-müdafiəçisi ilə bağlı bəyanatından sonra məşhur dustağın yeri niyə dəyişildi?

yazısı səh.6-da

**Bakıda avtomobilləri yandıran dəstə tutuldu**

yazısı səh.14-də

Həbsdəki gəncin anası:

**"Bu ölkədən gedirik..."**

yazısı səh.11-də

**Soyuqda dilənməyə məcbur edilən uşağın hekayəti...**

yazısı səh.13-də

**İki qadını zəhərləyib öldürən ömürlük cəza aldı**

yazısı səh.14-də

**Azərbaycan britaniyalı iş adamını Interpolə verib**

yazısı səh.6-da

**Məşurların türmədən yazdıqları...**

yazısı səh.15-də

**Əfvlə azadlığa çıxanlar danışdı**

yazısı səh.10-da

**Həmsədrələr prezidentlərin Paris görüşü ərəfəsində bəyanat yaydılar**

yazısı səh.12-də

**Vəkil Eldəniz Quliyevə 1 il həbs istəyib**

yazısı səh.2-də

**"Khazar Islands" layihəsinə yaponlar da qoşulacaq**

yazısı səh.3-də

**Mingəçevirdə doğuş zamanı ana və uşaq öldü**

yazısı səh.2-də

**Sabiq vitse-premyerin Dağıstan fəaliyyəti haqda şok məlumatlar**

## ABBAS ABBASOV-RAMAZAN ABDULATIPOV

## DƏRBƏNDƏ AZƏRBAYCANLILARA ZÜLM EDİR

Onun lobbiciliyi ilə hakimiyyətə gələn Dağıstan prezidenti azərbaycanlıları rəhbər vəzifədən çıxarır; həmvətənlərimiz sabiq baş nazir müavininin biznes maraqlarına qurban gedir; "Abbasov Abdulatipovun əli ilə büdcədən böyük pul götürmək istəyir"



yazısı səh.5-də

## Əli Kərimlinin keçmiş müşavirindən şok ittihamlar

**Şakir Abbasov: "Partiya pul düşkünlərinin, sui-istifadə edənlərin və şəxsi mənafe güdənlərin əlinə düşdü"**

yazısı səh.4-də



**Novella Cəfəroğlu:**  
**"İmkan verin, o gənclər həyatını yaşasın..."**

yazısı səh.10-da



**Bəxtiyar Quliyev:**  
**"Mən çəkildim, məndən bu qədər..."**

yazısı səh.3-də



**Osman Kazımov:**  
**"Heç nədən çəkinmədən Müsavatda təmizləmə aparmaq lazımdır"**

yazısı səh.9-da

# 21 oktyabr 2014



## İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi



Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

□ AzərTAc

## Prezident "Rosneft"-in rəhbərini qəbul edib

Prezident İlham Əliyev Rusiyanın "Rosneft" Dövlət Neft Şirkətinin prezidenti İqor Seçini qəbul edib. APA-nın məlumatına görə, görüşdə "Rosneft" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həm Azərbaycanada, həm də Rusiyada həyata keçirilən birgə layihələr barədə məlumat verilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

## Ramiz Mehdiyev icra başçılarında seminar keçəcək



Oktyabrın 28-də icra başçılarının iştirakı ilə Bakıda böyük bir seminar-müşavirə keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, seminara Prezident Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyev rəhbərlik edəcək.

Müşavirədə icra başçılarına ictimai-siyasi və humanitar sahədə fəaliyyətlə bağlı müəyyən tövsiyələr və təlimatlar verəcək. Eyni zamanda dövlət və əhali ilə iş prinsipləri, icra hakimiyyətləri ilə digər dövlət qurumlarının koordinasiya fəaliyyəti müzakirə olunacaq.

Nazirlərin də həmin müşavirədə iştirakı nəzərdə tutulub. Mikayıl Cəbbarov, Səlim Müslümov, Hüsenyqulu Bağirov və digər nazirlərin seminarında çıxışı gözlənilir.

Seminar 3 gün davam edəcək.

## Rusiya hərbi gəmiləri qayıtdı



Oktyabrın 20-də Rusiyanın Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya rəsmi səfəri başa çatıb. Məlumat "mediaforum" saytına Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

"Dağıstan" böyük raket gəzəti və "Qrad Sviyajsk" kiçik raket gəzəti gəmiləri Bakıda oktyabrın 16-da yan almışdı.

Gəmilərin komanda heyəti səfər çərçivəsində Bakıda Fəxri xiyabını ziyarət ediblər, Azərbaycanın Hərbi Dəniz Qüvvələri qərargahında, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində, Səbail Rayon İcra Hakimiyyətində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olublar, paytaxtın görməli yerlərini gəziblər, azərbaycanlı dənizçilərlə futbol üzrə yoldaşlıq görüşü keçiriblər.

## Vəkil Eldəniz Quliyevə 1 il həbs istəyib

Oktyabrın 20-də Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri general-polkovnik Ramil Usubovun Azərbaycan Ziyalılar Birliyinin sədri, müxalif Milli Şuramın üzvü, kinodramaturq Eldəniz Quliyevdən şikayəti üzrə proses davam edib.

"Mediaforum" saytına açıqlamasında Eldəniz Quliyev bildirib ki, oktyabrın 20-də keçirilən prosesdə Ramil Usubovun vəkilinin çıxışı edib: "O, irəli sürdükleri iddialara göstərdikləri hər iki maddə üzrə, yəni Cinayət Məcəlləsinin 147 və 148-ci maddələr üzrə mənə üst-üstə 1 il həbs cəzası verilməsini istədi. Bu, həmin maddələrlə maksimum cəzadır. Məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istədik. Yəqin ki, növbəti prosesdə məhkəmə öz qərarını elan edəcək. Mən heç kimi təhqir etməmişəm, belə fikrim olmayıb, indi də yoxdur. Sadəcə, bunu təhqir kimi yozurlar. Özləri bilirlər, Allahları bilirlər".

Növbəti proses oktyabrın 22-də olacaq.

## "Elm" tədris mərkəzi

### MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. mühasibat - anbar - bank işi
- Məktəbə qədər həftədə 5 dəfə
- Sürücülük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilər» metrosu 40 metr. R.Rüstəmov-44

Tel./Faks: (012) 421-10-46; 408-44-43;

Mob: (055) 660-60-95; (050) 203-55-95

Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «İran» klinikasının yanı

Tel./Faks: (012) 434-88-28; 408-44-74;

Mob: (055) 660-07-05

## Azərbaycan XİN "Amerikanın səsi" nə etiraz edib

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və ümumiyyətlə, Ermənistanın işğal və təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövqeyi əks etdirilmədən "Amerikanın səsi" radiosu tərəfindən birtərəfli qaydada Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında verilmiş hazırlanmış ədalətsiz və qərəzli xarakter daşıyır".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev "Amerikanın səsi" radiosunun Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar hazırladığı verilmiş dair şərhində deyib. O bildirib ki, "obyektivlik"



və "qərəzsizlik" prinsiplərindən danışan "Amerikanın səsi" radiosuna rəvac verir. "Amerikanın səsi" radiosunun bu birtərəfli addımı eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına və onların həssas hissələrinə hörmətsizlikdir".

## Sabiq hakimın məhkəməsi təxirə düşdü

Oktyabrın 20-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlanmalı idi.

Vəkil İradə Cavadovanın virtualaz.org saytına verdiyi xəbərə görə, məhkəmə prosesi təxirə salınıb. Buna səbəb təqsirləndirilən şəxslərdən birinin vəkilii Adəm Məmmədovun prosesdə iştirak etməməsi olub. Məhkəmə prosesi oktyabrın 27-dək təxirə salınıb.

Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib.

İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib.

Belə ki, Həsən Əliyev R.Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir. R.Səlimov xeyli müddət gözəyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə şikayət edib.

Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.

Onu da qeyd edək ki, iş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığı yazıb. Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada Ramazan Səlimovun Həsən Əliyevə 300 min manat borc verdiyi göstərilib.

## Əvəz Zeynallı ailəsi ilə görüşüb

Məhbus jurnalist Əvəz Zeynallının ailəsi onunla görüşüb. Əvəz Zeynallı Bakıda ki 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Jurnalistin xanımı Mələhət Zeynalova "Mediaforum" saytına deyib ki, Əvəz Zeynallının vəziyyəti, əhval-ruhiyyəsi yaxşıdır: "Oktyabrın 17-si, 18-si və 19-u görüşdə olduq. Oktyabrın 17-si qızımın ad günü olduğu üçün görüşmə icazə verildi. Əvəz bəyin elə bir problemi yoxdur. Hər şey yaxşıdır. Hətta səhhətində müsbət dəyişikliklər var. Bu da bizi sevindirir. Görüş zamanı məhkəmə işlərini də müzakirə etdik".

Hazırda nəşrini dayandırmış "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

## Vəkili İlqar Məmmədova baş çəkib

Vəkil Fuad Ağayev Bakımın Bina qəsəbəsindəki 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatının sədri İlqar Məmmədova baş çəkib. "Mediaforum" saytına danışan vəkili deyib ki, İlqar Məmmədovun səhhəti yaxşıdır: "Şüvəlan təcridxanasında saxlananda və karantində olan zaman şəraiti o qədər də yaxşı olmayıb. Lakin indi heç bir problemi yoxdur".

İlqar Məmmədov 2013-cü il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayılıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyanı görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir. Oktyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı qəti qüvvəyə minib.

Vəkil Fuad Ağayev deyib ki, İlqar Məmmədova görüşündə Avropa Məhkəməsinin qərarına da toxunublar: "O, qərarı çox müsbət qiymətləndirir".



## Arif Hacıyev istefaya çağıran təşkilat sədrinə cavab gəldi

"Bu tamamilə absurd və məsuliyyətsiz bir yanaşmadır"

Müsavat Partiyasında qurultaydan sonra yaranmış gərginlik hələ də davam edir. Bir sıra gənclər yeni seçilmiş başqan Arif Hacıyevə etiraz olaraq partiya sıralarını tərk etdi. Müsavat Partiyasının Zəngilan rayon təşkilatının sədri və Müsavat Partiyasının Məclis üzvü Rüfət Əliyev də moderator.az-a açıqlamasında A.Hacıyev başqan seçilməsinə qarşı olduqca keskin mövqe bildirib.


R.Əliyev bu seçimin ədalətsiz olduğunu, partiya nizamnaməsinə cavab vermədiyini vurğulayıb: "Dəfələrlə dilinizdən eşitmişəm ki, Azərbaycan da iki mühüm vəzifəni şərfəli post hesab edirsiniz. Bunlardan biri Azərbaycan prezidenti, digəri isə Müsavat başqanı olmaqdır. Amma lütfən, fikirlərimi qəribçiliyə salmayın, sizin seçildiyiniz şəkildə arzuladığınız vəzifələrə iyiyələnmək nə sizə, nə də uzun illər yükünüzün altına çiyinizi verdiyiniz Müsavata yaraşır. Öz üzvlərinin iradəsinə xor baxan başqan imiciniz Azərbaycan xalqının beynində yaxşı əks-səda yaratmır. Nəyin bahasına olursa-olsun, başqan seçilmək həvəsiniz vəzifəpərəstlikdən irəli gəlmiş kimi görünür. Arif bəy, özünüzdən və partiyamızın adı ətrafında yaranan bu xoşagəlməz şübhə sifəti sizə bir addımın dağıda bilər. Bu addım isə istefanızdır. Siz bəlkə də başqan olmaq ehtirasınıza qalib gəlməklə ölkəmizin ən böyük siyasi-mənəvi bəlasına çevrilmiş "öz yerində olmamaq" sindromunun ortadan qaldırılmasında böyük bir nümunə göstərmiş olacaqsınız". Mən Sizə səslənirəm, Arif bəy, özünüzdə təpər tapın, bütün gedənləri Müsavata qaytaracaq o addımı atın. Bu ancaq sizin istefanızla reallaşa bilər. Buyurun, Arif bəy, yüksək ideallarımız naminə istefa verin!"

Müsavat Partiyasının Məclis üzvü Elman Fəttah R. Əliyevin dediklərinə münasibət bildirib. E.Fəttah "Yeni Müsavat"a açıqlamasında bunun absurd və məsuliyyətsiz bir yanaşma olduğunu dedi: "Bu onun şəxsi mövqeyidir. Mən ona şərh vermək istəmirəm. Amma qurultayın iradəsi var və Arif Hacıyev başqan seçilib. Kimisə istefaya çağırmaq tamamilə absurd və məsuliyyətsiz bir yanaşmadır. Hansısa məsələdən narazılıqları varsa, bunu nizamnamə çərçivəsində həll etməlidirlər. Filankəsi istefaya çağırıram, nə bilim filan hadisə olsun demək məsuliyyəti açıqlama deyil. Xüsusilə də rayon təşkilatının sədri üçün belə bir məsuliyyətsiz yanaşmalar təəssüf doğurur".

□ Günel MANAFLI



Əvəz Zeynallı



İlqar Məmmədova



Fərac Kərimli

## Həbsdəki qardaşlara əfv yazmaları üçün müraciətlər edilir

Hazırda həbsdə olan Müsavat başqanının müavini Fərac Kərimli və qardaşı Sirac Kərimli ilə oktyabrın 20-də yaxınları görüşüb.

Bu barədə musavat.com-a qardaşların Hüquqlarını Müdafiə Komitəsinin sədri Əbülfəz Sadiqbəyli məlumat verib. O, görüş barədə bunları deyib: "Uzun cəhdlərdən sonra nəhayət bu gün Fərac ilə görüşməyə nail oldum. Əhvalı yaxşıdır. Üzü gülür. Ən əsası möhkəmdir. Əmisə Sirac ilə görüşdü. Onun da əhvalı yüksəkdir. Hər kəsə salam söylədilər. Həbs müddətinin uzadılması ilə bağlı Fərac dedi ki, əslində bunu gözləyirdi".

Komitə sədri qardaşlara əfv yazmaları üçün müraciətlər də edildiyini bildirdi: "Əfvə bağlı müraciətlər edilir. NİDA-çılara təklif olunan ərəfədə də Fərac müraciət edilib. Təzyiqlər olmur. Sadəcə, təkliflər edilir".

Xatırladaq ki, Fərac Kərimli bu il iyulun 23-də həbs edilib. Onun həbsindən bir həftə əvvəl qardaşı Sirac Kərimli həbs edilib. Hər iki qardaşa qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddələri ilə (kütəvi şəkildə narkotik maddələr əldə etmə, saxlama və satma) cinayət işi açılıb. Onları bu maddə üzrə 7 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Oktyabr ayında qardaşların həbs müddəti daha iki ay uzadılıb.

□ Cavanshir ABBASLI

## Mingəçevirdə doğuş zamanı ana və uşaq öldü

Doğuş zamanı ana və uşaq ölümü faktı qeydə alınıb. Mingəçevir Şəhər Polis Şöbəsinin APA-ya verilən məlumata görə, hadisə oktyabrın 20-də şəhər ərazisində yerləşən Doğum evində baş verib. Şəhər sakini, 1984-cü il təvəllüdü Svetlana Adil qızı Qasımovaya doğuş zamanı dünyasını dəyişib.

Doğuş zamanı körpə də həyatını itirib.





**Yazarımız  
Tofiq  
Yaqubluya  
Azadlıq!**

**K**əçmiş NİDA üzvü, sonuncu əfv fərmanı ilə azadlığa çıxan Bəxtiyar Quliyev gündəmin əsas müzakirə mövzularındandır. Sözügedən təşkilatın cəmi 3 üzvünün azadlığa çıxması, qalanların məhbəsdə qalması ictimai sektorda təəssüf hissi doğursa da, B.Quliyevin açıqlamaları daha çox xəyal qırığı yaratdı. "Yeni Müsavat" onunla geniş söhbətində bəzi suallara cavab tapmağa çalışdı.

Eks nidaçını öncə azadlığa çıxması münasibətilə təbrik edib, ardınca səhhəti barədə soruşduq.

- Bir az səhhətimdə problemlərim var. Pillekənləri qalxıb-enəndə ayaqlarımda problem yaranır. Bağıl otaqda qaldığım üçün.

- **Azadlıqdakı ilk iki gün necə keçir?**

- İlk çıxanda valideynlərimi gördüm, mənə onlar qarşıladı. Getdim evə, bütün qohumlar gəlmişdi, söhbət etdik, süfrə açıldı. Sonra gördüm ki, səs-küy çoxdu, başım tormozlanmışdı. Bir az aralandım, az keçmədən qayıtdım. Hələ də o azadlığın ləzzətini yaşayıram. Elə bil yenidən doğulmuşam.

- **Keçmiş dostlarınızdan - NİDA üzvlərindən kimlər gəldi sizə baş çəkməyə?**

- Heç kim gəlmədi. Heç mən gözləməyirdim də gəlməklərini. Sadəcə siz sual verdiz deyə mən cavablayıram.

- **Niyə gözləməyirdiz? Sizca, onlar etibarsız çıxdılar, yoxsa siz?**

- Yox, mən heç kimə qarşı düşmənçilik sərgiləmirəm, nə də başqa şey. Bu, sadəcə onların seçimi idi. Mən durub onların dalınca düşən deyildim. Hər halda mən çıxmışdım və onlar gəlməliydilər. Ən azı əlimi sixa, təbrik edə bilərdilər. Mən onlardan başqa heç nə gözləməyirdim. Sadəcə onlar bilsinlər ki, bu, bir insanlıq xətrinə olan şey idi. Uzun bir müddətdən sonra bunu etmək olardı, amma olmadı, etmədilər.

- **Bəlkə yazdığımız müraciətlərə, ərizədəki sözlərinizə görə sizdən inciyiblər, ola bilər?**

- Onu mən deyə bilmərəm. Amma internetdəki yazılanlardan bunu başa düşmək olar. Bu qənaətə gəlmək olar ki, kimin fikri nədir, nə deyil. Mən heç nə deyə bilmərəm.

- **Hər halda cəmiyyət üçün sizin birinci, ikinci əfv müraciətiniz, son olaraq da Heydər Əliyevin məzarını ziyarət üçün xüsusi xahişiniz təəccüblü oldu. Zamanında Heydər Əliyev səhifəsinin admini olmuş birisinin bu dəyişim sürəci bizim üçün də maraqlıdır. Necə oldu, necə dəyişdiz?**

- Mən ümumiyyətlə, o mövzuya qayıtmaq istəmərim. Müraciətlərimdəki "peşmançılıq" məsələsi də elə buna görə idi. Siyasi fəaliyyətimi nəzərdə tuturdum.

- **Bəs indi nə düşünürsüz: keçmiş silahdaşlarımıza xəyanət etmişiz, ya yox?**

- Xeyr, xəyanət deyil. Mən yazılarımın heç birində onları ittiham etməmişəm. Adlarını da çəkməmişəm. Ola bilər, kimse bunları oxuyaraq düşünüb ki, bəlkə mən deyir. Amma "bəlkə"lərlə də heç nəyi sübut etmək olmaz. Hər kəs öz fikrini deyə bilər. İndi mən durub mənim haqqımda hər pis danışıqna "niyə belə dedin"

- **Maraqlıdır ki, həbsdən çıxandan sonra Şahin Novruzlu Fəxri Xiyabana getmədi. Siz və Elsevər Mürsəlov getdiniz. Hətta kadrarxasından da göstəriş verənin səsi gəlirdi: indi qabağa dayan, gülü qoy, baş əy... Bu nə idi? Göstəriş əsasında etdiniz o ziyarəti?**

- Xeyr. Ola bilər nəsə göstərişlər olsun. Amma mən ora gedirəmsə, nə edəcəyimi də bilirəm. Mənə orda hətta başqa bir söz də desəydilər belə,

# "Mən çəkildim, məndən bu qədər..."

**Bəxtiyar Quliyev: "Həbsdəki NİDA-çılar istəsəydilər, azadlığa çıxardılar"**



**"İndi görürəm ki, azadlıq nə deməkdir"**

Hardasa təsir altına düşmüşəm də demək istəməzdim. Amma o vaxt özümdə olmamışam da. O vaxtkı ilə indiki ni müqayisə edəndə indi özümü daha çox özümdə hiss edirəm. Düşünərək qərar vermək lazımdır.

- **Həmin vaxt nəyin təsiri altında qərar vermişdiz? Emosiyaların?**

- Hə, elə demək olar. Gəncliyimdən də irəli gəlirdi. Mən bir şey də deyirəm. Həmin vaxt mənim işim də var idi, aldığı məvacib də yaxşı idi. Ondan sonra işdə müvəqqəti problem yaranırdı. Mən işdən azad olundum, maddi problemlərə görə bəzi işçilər də mənim kimi uzaqlaşdırıldı. Amma müdir mənə söz verdi ki, problemlər müvəqqətidir, həll olunan kimi sizi yenidən dəvət edəcəyik. İnsan bir anda müflis olur e... Bax, məndə də həmin vaxt elə psixoloji vəziyyət idi. İş yox, bir şey yox, qalmışdım... İşdən çıxandan sonra özümü nəyə verməliydim, həsr eləməliydim. Mən də belə bir şeyə verdim. Onun da nəticəsi gördüyünüz kimi pis oldu.

deyə cavab verə bilmərəm. Qəbul edəndə sağ olsun, etməyən də. Əsas odur ki, mən valideynlərimlə bir yerdəyəm və azadlığa qovuşmuşam. İndi görürəm ki, azadlıq nə deməkdir. Onun dadını içəridə olmayan insan bilə bilməz. Məni ittiham edənlər də onun nə demək olduğunu bilə bilməz. Mən də dustaqlıq həyatı yaşamamışdan kimlərsə arxasınca yazırdım o sözləri. İndi o sözləri mənim haqqımda deyəndə gülməli gəlir və o deyənləri cılız görürəm.

- **Həbsdə qalan digər nidaçılar barədə nə düşünürsüz? Məsələn, onlara da sizin yazdığınız kimi ərizə yazmağı tövsiyə edirsiniz?**

- Burda yazılmamış qanunlar da var. Onları nəzərə alanda... Onlar istəsəydilər, çıxardılar. Artıq bu, o deməkdir ki, onlar siyasi fəaliyyətlərini davam etdirirlər. Orda qalmaqları ilə onlar bunu deməsələr də, hərəkət olaraq o deməkdir. Mən çəkildim, məndən bu qədər... Onlar isə davam edirlər, öz işləridir. Buna görə də onları qınamıram.

orda qərara aldığı hərəkətləri edəcəkdim. Buna öz içimdə söz vermişdim və bunu mənəvi borcum bilirdim. Həyatımda yeni səhifə açmaq üçün o, mənimçün başlanğıc nöqtə idi. Deyirsiniz göstəriş, amma mən ona göstəriş deməzdim. O adam onu desəydi də, deməsəydi də, o hərəkətlər olacaqdı. Çünki mən o məqsədlə getmişdim.

- **Bundan sonrakı planlarınız, qərarlarınız necədir? Gələcəyə yönəlik nə düşünürsüz?**

- Bilirsiz, mən indi gələcəyi bulaıq görürəm. Psixoloji durum... İnsanı birdən-birə azadlığa buraxırlar. Şəxsiyyət vəsiqəm, telefonum, şəxsi əşyalarım yoxdur. Hələ ki, özüm deyiləm. Amma ilk növbədə təhsil olmalıdır. Türmədə olanda çoxlu kitab oxudum, öyrəndim. İşlə bağlı məndə problem olmayacaq. Bir iş tapıb işləyəcəm. Problem olsa təhsilimlə bağlı olacaq. Amma onu da düzüb qoşacam.

- **YAP-a üzv ola bilərsiniz?**

- Xeyr, bu barədə heç bir fikir bildirməmişəm, təklif olunmayıb. Olsam adi günlərdən birində gedib, üzv ola bilərdim. Burda nə problem? Amma hazırda üzv deyiləm. Heç bir təşkilata da bundan sonra üzv olmayacam.

- **Belə bir fikir də var ki, başda Bəxtiyar Quliyev olmaqla bəzi gənc aktivlərin bu cür ərizələri, peşmançılıqları yerdə qalan aktiv kəsimi mübarizədən çəkirdi, gözlerini qorxutdu, həbsdən saldı və sair... Qəbul edirsiniz bu ittihamları?**

- Xeyr, mən düşünürəm ki, bütün mübarizə aparıcı adamlar mənim hərəkətimdən sonra ümitsizliyə qapılırlar. Mənim hərəkətimdən ümitsizliyə qapılıblarsa, elə indidən o mübarizədə olmasalar yaxşıdır.

□ **Sevinc TELMANQIZI**



## "Khazar Islands" layihəsinə yaponlar da qoşulacaq

"Avesta Concern" in həyata keçirdiyi və dünyanın ən böyük tikinti layihələrindən biri kimi dəyərləndirilən "Khazar Islands" layihəsi Yaponiyada da böyük marağa səbəb olub. Gündoğar ölkənin iki yüzdən artıq şirkəti "Khazar Islands" layihəsinə maraqlıdır.



Musavat.com xəbər verir ki, bu məlumat Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takaxasinin "Avesta Concern" in prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşündə səslənib. Oktyabrın 14-də "Khazar Islands" layihəsi ilə yerində tanış olmaq üçün səfiri Tsuquo Takaxasi layihənin həyata keçirildiyi ərazidə olub. "Khazar Islands" layihəsi səfirə ətraflı məlumat verən "Avesta Concern" in prezidenti Hacı İbrahim Nehrəmli layihənin həyata keçirilməsində Yaponiyanın dünya miqyaslı şirkətlərinin məhsullarından, xüsusilə də ən yeni texnologiyasından istifadə etmək niyyətində olduqlarını bildirib. Səfiri Tsuquo Takaxasi isə ölkəsinin iki yüzdən artıq şirkətinin "Khazar Islands" layihəsinə maraqlı olduğunu vurğulayıb.



"Avesta Concern" in prezidenti Hacı İbrahim Nehrəmli Yaponiya şirkətləri əməkdaşlığa hazır olduqlarını, bu əməkdaşlıqdan hər iki tərəfin maraqlarına uyğun ola biləcəyini qeyd edib. Əməkdaşlığın təfərrüatları isə şirkətlərin nümayəndələri ilə görüşdə müzakirə olunacaq. Yaponiya şirkətlərinin "Khazar Islands" layihəsi ilə tanış olmaq və əməkdaşlığın prinsiplərini müzakirə etmək üçün tezliklə ölkəmizə səfər edəcəkləri istisna edilmir. Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takaxasinin "Avesta Concern" in prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşündə Azərbaycan iqtisadiyyatının sürətlə inkişafının hər iki ölkədən olan iş adamları arasında əməkdaşlığa böyük perspektivlər açdığı da vurğulanıb. "Avesta Concern" in prezidenti Hacı İbrahim Nehrəmli Yaponiya şirkətlərini Azərbaycanda daha çox iş görmək imkanlarına malik olduqlarını, bunun üçün bütün imkanların mövcudluğunu qeyd edib və onların bu addımının hər iki ölkə arasında münasibətlərin daha da yaxınlaşacağına təkan verəcəyini diqqətə çatdırıb. "Khazar Islands" layihəsi çərçivəsində həyata keçirilən işlərlə ətraflı tanış olan səfiri Tsuquo Takaxasi görüşdən xoş təəssüratla ayrılıb.



**Ə**slində mətbuatı danışmağa həvəsli olmaması mobil telefonunu söndürməsindən, facebookdan kənarda dayanmasında sezişirdi. Ancaq yaxın adamlarından biri vasitəsilə ev telefonunu əldə edib onunla əlaqə qura bildik.

Söhbət AXCP sədrinin müşaviri vəzifəsindən istefa verən Qarabağ qazisi, Füzuli rayonunun sabiq icra başçısı Şakir Abbasovdan gedir. Oktyabrın 19-da AXCP rəhbərliyinin toplantısında Ş.Abbasov partiyadan və vəzifəsindən istefa verdiyini açıqlayıb. Partiyanın tutduğu xətlə fikir ayrılığının yarandığını bildiren Ş.Abbasov bundan sonra qurucusu olduğu təşkilatda olmaq istəmədiyini bildirib: "Mən AXCP-nin özəyini təşkil edən, AXCP-nin ilk təsis toplantısında iştirak edənlərdən biri kimi təəssüflə bildirmək istəyirəm ki, gəldiyimiz nöqtə ürkəçdir. O ilk toplantıya qatılanlardan sonuncusu olaraq, partiyayı tərk etmək qərarı bir anın deyil, illərdən bəri toplanan narazılığın nəticəsidir".

"Yeni Müsavat"ın əməkdaşı ilə söhbətdə isə əvvəlcə istefası barədə açıqlama ilə kifayətləndiyini və əlavə nəşə deməyə ehtiyac görmədiyini bildirdi. Hətta partiyadaşlarının onun barəsində dediklərinə də reaksiya vermək istəməyib "kim nə deyir-desin" söylədi. Ancaq onu da etiraf etdi ki, istefası heç də bəyanatındakı məqamlarla bağlı deyil, ortada "qaranlıq məqamlar" da var. Elə anons etdiyi "qaranlıq məqamlar" məsələsi marağımızı bir az da artırdı və israrımız nəticəsində Şakir bəylə söhbətimiz baş tutdu. Son olaylara keçiddən öncə tarixə ekskurs etdi:

- Mən 1990-93-cü illərdə Qarabağ döyüşlərində iştirak etmişəm. Özü də mənim Füzuli rayon icra başçısı işlədiyim dövrdə bir qarış da olsa, erməniyə torpaq verilmədi. Ondan da qabaq mən AXCP-nin sədri idim. Əlimdə səlahiyyətim olduğu üçün erməni kəndlərini bərk vururdum. Erməni bir "Qrad" mermisi atanda mən 3-4-ünü atırdım. Füzulinin 105 min nəfər əhalisi var idi. Bəlkə də mən kabinetimdə iki ay oturmamışam. Hətta məni Müdafiə Nazirliyinə çağırıb həbs etmək istəyirdilər. Baba Nəzərli -indi haqq dünyadadır- silahlara nəzarət edirdi, dedim nəyə görə məni həbs etmək istəyirsiniz? Bildirdi ki, normaldan artıq mermi işlətmisən. Qoy bir oğlan çıxıb desin ki, Abbasov Şakir Gürşad oğlu qədr erməninin başına nə qədər "Qrad" töküüb. Təəssüf ki, sonumuz belə gəldi...

- **Bəyanatınızda da bildirmisiniz ki, istefa verdiyiniz təşkilatın qurucularından olubsunuz...**

- Mən xalq hərəkatının sıralarına 1988-ci ilin sonlarından gəlmişəm. 1989-cu ilin əvvəllərində "Azadlıq" radiosunun baş direktoru Mirzə Xəzər vardı, o, həftədə azı iki dəfə mənimlə əlaqə saxlayar, Qarabağ bölgəsindəki vəziyyət barədə soruşardı. Mənim qızım Günay onda balacaydı, həmişə qızıma Almaniyadan salam göndərirdi.



## Əli Kərimlinin keçmiş

# müşavirindən şok ittihamlar

### Şakir Abbasov: "Partiya pul düşkünlərinin, sui-istifadə edənlərin, şəxsi mənafe güdənlərin əlinə düşdü"

**"Partiyada açıq demişəm ki, bilmirəm siz kiminlə mübarizə aparırsınız, Müsavatla, yoxsa bu rejimlə?"**

İndiki kimi yadımdadır, Leyla Yunusla Zərdüşt Əlizadə müsaibə verirdi, dedilər AXCP-nin təsis konfransı keçiriləcək, bölgələrdən kim iştirak etmək istəyirsə, filan telefonlara zəng etsin. Mən də götürüb zəng etdim, dedilər bəli, 1989-cu il iyulun 16-sı gəlin. Biz də bir neçə nəfər getdik. AXCP-nin təsis konfransını keçirtməyə yer tapmırdıq, rəhmətlik Ağamalı Sadıqın "Karl Marks"dakı həyət evinin qarşısında xeyir-şər evində toplaşdıq. Hətta Bakı şəhər Mərkəzi Komitəsinin ikinci katibi Svetlana Qasımova da ora gəlirdi, dedi niyə burda keçirirsiniz, deyərdiriz sizə yaxşı bir yer vərərdik. Çox çətin vaxt idi. Mən kolxoz, sovxoz sədrlərinin qohum-əqrəbalarından nə qədər tək-tək yemişəm, deyirdilər kəndimə gəlib təbliğat aparmısın. Adami bir gündə aradan götürərdilər.

- **Yəqin ki, sizin üçün bu qədər əzablara qatlaşdığınız halda təmsil olunduğunuz təşkilatdan, AXCP-dən getmək qərarını vermək elə də asan olmayıb.**

- Təəssüf ki, partiyamız gəldi belə adamların əlinə düşdü...

- **Belə adamlar deyəndə kimləri nəzərdə tutursunuz?**

- Elə ümumiyyətlə, indiki rəhbərlikdə olanları. Çox-çox təəssüf...Partiya pul düşkünlərinin, sui-istifadə edənlərin, şəxsi mənafe güdənlərin əlinə düşdü. Mən buna çox yandım, dedim gəlin, bu yolu düz gedək, bu yol ağır yoldur, bizim mübarizəmiz nə kolxoz sədri, nə sovxoz direktorudur, bizim böyük mübarizə yolumuz var. O vaxt biz müstəqillik əldə edəndən sonra rəhmətlik Elçibəy dedi ki, Azərbaycan bir də inqilab la-

zım olacaq. Dedim gəlin bu yolu gedək. Baxıb gördüm ki, əşi, yox e, burda başqa məsələlər var. Hətta onların qarşısında özümü 60 yaşında yox, bəlkə də 30-35 yaşında olan gənc kimi apardım, meydana girdim, döyüşdüm, getdim 60 yaşında türmədə yatdım. Mən 2003-cü ildə İsa bəyin seçkisinde 5-6 ay Bayılda yatmışam. Arif bəy, Rəuf bəylə birgə biz Bayılda "ölüm kamerası"nda yatdıq. Sonra mənim Azadlıq meydanında əlimə daş, armatur götürmədiyimi nəzərə alıb 5 il şərti cəza verdilər.

- **İstefa qərarı verməzdən öncə AXCP sədri Əli Kərimli ilə bu barədə danışdınız?**

- Əvvəllər onunla söhbətimiz olmuşdu. Amma o da hərəkatda çox soyuq adamdır. Gördüm bu yol onluq deyil, bu, ağır yoldur.

- **Özünü dedinizmi ki, daha biz bu yolu birgə gedə bilmərik?**

- Olub, elə bir söhbətimiz olub. Dedim ki, bu yol belə çox getməyəcək.

- **Son dəfə nə vaxt görüşmüşünüz?**

- 1-2 ay olar. Bilmirəm hansı tədbirdəydik, salamladıq. Bir

**"Müsavatın qurultayına gedəndən sonra mənim üstümdə çox söhbətlər oldu ki, niyə getmişəm?"**

de sonuncu mitinqdə gördüm. - **Mitinqin istefanıza təsiri nə dərəcədə oldu?**

- Yox, mitinqin təsiri olmadı. Mən həmişə aksiyalara gedirdim.

- **Əli Kərimli sizə "getmə" dedimi? Soruşdumu ki, niyə gedirsiniz?**

- Axı fakt tapa bilmir. Bilir ki, mən hərəkatda təmənnsiz yol gedən olmuşam. O, hamısını yaxşı bilir. Mən onu yaxşı görürəm, o da məni. Durum ona nə deyim?

**"Görün, Elçibəyin partiyası nə günə düşdü..."**

- **Bəs, sizə "yaxşı yol" dedimi?**

- Yox. Sadəcə olaraq dedi ki, sənə çox böyük hörmətim var, mübarizsən. Dedim vallah, mən bu yolu bu cür getmək istəyirəm. Arzum budur ki, bu yol tamamlansın. Dəfələrlə mövqeyimi bildirmişəm. Partiyada açıq demişəm ki, bilmirəm siz

münasibət həbsdə yatanlara da çox təsir edə bilməzdi. Bu adam haqqı müdafiə etməyə gəlib. O adamlar tutulmasaydı bunlar nə üstə ixtilaf aparacaqdılar? Dəfələrlə özlərinə dedim. Dedim gəlin körpüləri bu dərəcədə yandırmayın, axı sabah bir barışiq, üz-üzə gəlmək yolu lazım olacaq. Yoxsa, sən filankəsin

1 ha torpağı var. 67 yaş var, bir qrup adamlarla əlbir olub, bu işlərlə məşğuldur. Sadəcə, mən gələne kimi bu məsələlər həll olunmuşdu. Mənim yerimə Ali Məclisə seçilən adama baxdım, Bayram adlı qarovulçudur. Adamın məsələsinə baxanda gerek şəxsin özü orda olsun. Mən ünvanı tanımadığım üçün ora 20 dəqiqə gec gəlmişdim.

- **Siz ora müşavir kimi getmişdiniz?**

- Mən Xəzər rayonunda yaşadığım üçün rayon konfransına getmişdim, həm də müşavir kimi getmişdim. Sonradan mənə dedilər sənün əleyhinə heç



**"AXCP bir qrup tərəfindən özəlləşdirilib"**

kiminlə mübarizə aparırsınız, Müsavatla, yoxsa bu rejimlə? Bir baxın Türkiyədəki proseslərə. Mən çox istədim bunları barışdırım. Amma təəssüf ki, elə adamlar var çox yerlərə işləyirlər. Ona görə də mümkün olmadı.

- **Mitinqdə Müsavat rəhbərliyinin tribunaya dəvət olunmaması şəxsən sizə necə təsir elədi?**

- Mən elə o tərəfdə durmuşdum. İsa bəyin gelişini çox yüksək qiymətləndirdim. Çünki mitinq həbs olunanlara aid idi. İsa bəygil sadəcə insanlar kimi gəlmişdilər ki, məhbusların hüquqlarını müdafiə etsinlər. O mi-

adamısan...Dedim məni də ittiham edirsiniz, nəyə işləmişəm? Gəlin mənim də yaşayışma baxın... Mən bu saat çardaqdan sizinlə danışırım. Niyə bu insanlara böhtan atırlar? Mənim üçün bu gün maraqlı olan nə AXCP, nə Müsavatdır, mənə maraqlı olan zəlif millətdir. Gəlin millət, gedən torpaqları düşünek. Baxın, görün millətin üzündə təbəssüm varmı? Siz kimin sifarişinizlə bir-birinizlə çəkişirsiniz?

- **Sizin istefanıza AXCP-dən müxtəlif reaksiyalar verilib. Təşkilat şöbəsinin rəisi Rafiq Daşdamirli deyib Şakir Abbasov qurultaya ha-**

kəs səs vermədi. Hətta deyiblər bu, nə oyundur belə? Mənim müşavirlikdən çıxarılmam haqda heç bir məlumatım yoxdur, çıxarılmamışam da. Varsa, da ortaya sənəd çıxartsinlər.

- **Partiyadaşlarınızın sizin haqqınızda aşağılayıcı münasibət bildirməsindən təəssüflənirsiniz ki?**

- Onlar kimin dalınca danışmayblar ki? AXCP özəlləşdirilib.

- **Kim tərəfindən?**

- Elə orda oturan bir qrup adamlar.

- **Əli Kərimlidən söhbət gədir, yoxsa ətrafındakılardan?**

- Elə hamısı bir yerdədir. Ora şəxsi mülk kimi baxılır. Ona görə də ürəyim ağrıyır ki, gör Elçibəyin partiyası nə günə düşdü.

- **Bundan sonra harda fəaliyyət göstərəcəksiniz?**

- Bəyanatımda yazdığım kimi yenə də demokratiya yolunda varam. Amma hər halda təmiz əqidə ilə millətin yolunda mübarizə aparın insanların yanında olacağam.

- **Partiya mənsubiyyətiniz olacaqmı?**

- Yəqin ki, olacaq.

- **Müsavat Partiyasında dəvət olsa, gedərsiniz?**

- Əlbəttə, gedərəm, niyə getmirəm? Ona görə ki, mən Müsavat Partiyasının apardığı xətti də, yolu da, onların işini də görürəm. Müsavatın qurultayına da getmişdim. Qurultaya gedəndən sonra mənim üstümdə çox söhbətlər oldu ki, niyə getmişəm? Dedim necə yeni, bəlkə düşməm qapısına getmişəm. Dəvətnamə veriblər, çağırıblar getmişəm. Məndən başqa da orda adamlar var idi.

- **Əli Kərimli Müsavatı qurultay və yeni başqan seçkiləri ilə bağlı təbriklərdən də imtina etmişdi...**

- Yeni başqanla onun yolu düz gəlməz axı. Kim kimə işləyir, aydındır da. Yeni başqan çox mübariz yollar keçib, elə-belə adam deyil. Yeni başqan yatıb çıxmış adamdır, hər yerdə sözünü kişi kimi üzə deyən şəxsdir. Nə isə...

□ **Elsad PASASOY**

**"Mənim yerimə Ali Məclisə seçilən Bayram adlı qarovulçudur"**



## Azərbaycanın sabiq vitse-premyerinin Dağıstan fəaliyyəti haqda şok məlumatlar



Ötən ilin aprelində Dərbənddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli təhqi olundu. Bu il oktyabrın əvvəlində isə Böyük Vətən Müharibəsi zamanı şücaət göstərərək həlak olan Sovet İttifaqı qəhrəmanı, milliyətçə azərbaycanlı Şəmsulla Əliyevin heykəli onun adını daşıyan parkdan götürülərək zibixanaya atılıb. Dərbənddə azərbaycanlıları sıxışdırırlar kimi fikirlər səslənməyə başlayıb.

Bəs, əslində Dərbənddə nə baş verir? Azərbaycanlılara qarşı münasibətin dəyişməsinin kökündə nə dayanır? Bu və başqa suallara aydınlıq gətirmək üçün bir qrup jurnalist qədim Azərbaycan şəhərinə səfər edib. Onların arasında eməkdaşımız da olub.

Dərbənddə hazırda ən çox müzakirə olunan mövzu ötən ilin sentyabrında Dağıstan prezidenti seçilən Ramazan Abdulatipovla Dərbənd rayonunun Bələdiyyə Şurasının (icra hakimi) rəhbəri olan milliyətçə azərbaycanlı Qurban Qurbanov qarşıdurmasıdır.

Hazırda Qurban Qurbanov ev dustağıdır. Onunla görüşməyə məhdud sayda yaxın adamlarına icazə verilir. Bu baxımdan, onunla görüşümüz alınmadı.

Q.Qurbanovun ev dustaqlığı ilə sonuculan bu qarşıdurmanın yaranmasına prezident Abdulatipovun məsuliyyətsiz və qanunsuz çıxışı səbəb olub. O, Dağıstan sakinləri ilə "Açıq hakimiyyət" layihəsi çərçivəsində birbaşa efrdə keçirilən ünsiyyət zamanı "Biz Dərbənd rayon rəhbərliyini tezliklə dəyişəcəyik. Orada olduqca uzun müddətdir ki, hakimiyyət dəyişməyib. Hesab edirik ki, rəhbərliyin dəyişməsi ancaq işin xeyrinə olacaq", - deyərək bildirib.

Məsələ bundadır ki, Dərbənd rayonunun (*Dərbənd şəhəri də daxil olmaqla*) Bələdiyyə Şurasının rəhbəri olan Qurban Qurbanov bu rayona 1998-ci ildə birbaşa seçki yolu ilə seçilib. Onan əvvəl isə 25 il Dərbəndə onun atası Səid Qurbanov başçılıq edib. Q. Qurbanovun Dərbənddə seçkilərdə qalib gəlməsi də təsadüfi deyil. Dərbənd əhalisinin sayı 100 min nəfər yaxındır və onlardan 60 faizdən çoxu azərbaycanlıdır. Ləzgilər 18 faiz, tabasaranlar isə 9 faiz təşkil edir.

Belə bir vəziyyətdə prezidentin seçkilərin rəhbərini dəyişmək haqda söylədikləri isə sadəcə qanunsuzdur. Elə bu da Dərbənddə yaşayan azərbaycanlıların etirazına səbəb olub. Yerli sakinlər deyirlər ki, Abdulatipov sadəcə azərbaycanlıların arxasızlığından sui-istifadə etməyə çalışır.

Məhəmməd Əliyev: "Bizlər buradan gedin deyənlər peyda olub. Halbuki min illərdir ki, Dağıstanın, xüsusilə də Dərbəndin yerli əhalisi biz azərbaycanlılar

# Abbas Abbasov - Ramazan Abdulatipov Dərbənddə azərbaycanlılara zülm edir

Onun lobbiçiliyi ilə hakimiyyətə gələn Ramazan Abdulatipov azərbaycanlıları rəhbər vəzifədən çıxarır; həmvətənlərimiz sabiq baş nazir müavininin biznes maraqlarına qurban gedir; "Abbasov Abdulatipovun əli ilə büdcədən böyük pul götürmək istəyir"



olmuşuq. Biz bura heç haradan gəlməmişik, 7 arxa dönənimiz burada anadan olub və burada dəfn olunub. Dağıstanda 32 xalq yaşayır. Onlardan 10n dördünün adı Konstitusiyada var. Azərbaycanlılar da əsas xalqlardan biridir. Belə bir vəziyyətdə bizlərə qarşı kampaniya aparmaq heç kimə xeyir gətirməz".

Sakinlər deyir ki, prezident Abdulatipov Dağıstanın şimalında həyata keçirə bilmədiyi istəklərini cənubda, Dərbənddə həyata keçirməyə qərar verib.

"Dərbənd Şampan Şərabları zavodunun direktoru, milliyətçə avar olan Mehəmməd Sədullaevlə Rusiyanın 5 ən böyük şərab istehsalçılarından biri olan Kizlyar Konyak Kombinatını özəlləşdirmək istədilər. Lakin şimalda yaşayan kazaklar buna etiraz etdilər. Bütün Rusiya bu etirazdan xəbərdar oldu. Abdulatipov onları siçovul adlandırdı. Kazaklar onları təhqir etdiyinə görə Abdulatipovu məhkəməyə verdilər. Bundan qorxuya düşən Abdulatipov şimaldan çəkildi" - deyərək söhbətə qoşulan Ramazan Hüseynəliyev bildirir. O deyir ki, prezident bilə-bilə ki, belə hərəkətləri ilə cəmiyyətdə parçalanma, qarşıdurma yaradır, bundan çəkinmir: "Əsasən avar və darginlər yaşayan rayonlarında "kökə və dəyənək" metodundan istifadə etdi. İşdən çıxardığı bələdiyyə rəhbərlərinin daha yüksək vəzifə



təklif edir. Nəticədə belə alınır ki, işdən çıxan bələdiyyə rəhbərləri heç bir şey itirmirlər. Abdulatipovun bunu etməkdə məqsədi var - bələdiyyə və rayon rəhbərləri seçki ilə seçilir. Abdulatipov seçki yolu ilə seçilmiş rayon və bələdiyyə rəhbərlərinə daha yüksək vəzifə (nazir, komitə sədri) vəzifəsi təklif edir.

Moskvadan, Mahaçqaladan və Bakıdan da dəstək verilmir. Abdulatipov da bunu başa düşür və heç kimi saya salmadan çox sərt şəkildə Qurban Qurbanovun işdən gətməsini birbaşa efrdən tələb edib". Sakinlərin sözlərinə görə, Qurbanovu birbaşa səsvərmə yolu ilə seçiblər. Dağıstanda 2 cür seçki var - birbaşa səsvərmə

Həmin vəzifə təyinatlarıdır və bu təyinatlar prezidentin səlahiyyətlərindədir. Abdulatipov vəzifəyə təyin etdiyi şəxsləri sonradan elə həmin asanlıqla da işdən uzaqlaşdırır. 22 bələdiyyə dairəsinin (rayonun) rəhbərliyini bu hiylə ilə işdən uzaqlaşdırıb. Dərbənd rayonuna gəldikdə isə burda "kökə və dəyənək" metodundan imtina edib və "dəyənək"dən istifadə etmək istədi. Birbaşa efrdən biz vətəndaşların seçdiyi Qurban Qurbanovu işdən çıxardığını bəyan etdi. Əgər prezident belə qanunsuzluğa gedirsə, burada qanunların aliliyindən danışmaq yersizdir".

Həmsöhbətlərimiz deyir ki, hazırda Dağıstan azərbaycanlıları ən güvensiz, müdafiəsiz vəziyyətdədir: "Bizdə Tarumovski və ya Kizlyar rayonlarının kazaklarında olduğu kimi, lobbi təşkilatı yoxdur.

yolu - Qurban Qurbanov bu yolla seçicilərin 87 faizinin səsini toplayaraq Dərbənd Bələdiyyə Şurasının rəhbəri seçilib.

2-ci seçki qaydası isə belədir ki, rayondan əhalinin sayına görə seçilən deputatlar öz aralarından rayon (şəhər) rəhbəri seçirlər.

Azərbaycanlılar deyir ki, bu baxımdan Abdulatipovun birbaşa efrdən Q.Qurbanovun işdən azad ediləcəyini söyləməsi böyük qanun pozuntusudur. Qurban Qurbanov özü və onun seçiciləri Abdulatipovun qanunsuz açıqlamasını efrdən eşidiblər. Yəqin ki, R.Abdilatipov düşünüb ki, Q.Qurbanov bu bəyanatdan çəkinib özü istefa ərizəsi yazacaq. Amma bunun əksi olub. Ağsaqqallar, yerli camaat Q.Qurbanovun yanına gedib.

Hüseyn Maqamedov: "Ona dedilər ki, əgər sən istefa ərizəsi

kompleksləri ələ almaq istəyir. Dərbənddə Dağıstanda ildə yığılan üzümün yarısı, tərəvəzin 30 faizi yetiştirilir. Çoxsaylı sosial-mədəni obyektlər var. Dərbənd rayonu Dağıstanın avangardıdır. Bunu Qurban Qurbanovun atası, Səid Qurbanov edib. Rayonu o bu vəziyyətə o gətirib. Əgər Abdulatipovun bu hiyləsi baş tutsa, digər millətlərlə yanaşı azərbaycanlılar da onun tərəfdarı olan şəxslərin avtomatik təhkimli kəndlisinə çevriləcək".

Həmsöhbətlərimiz deyir ki, ən pisi odur ki, Abdulatipov Dağıstan rəhbərliyinə gətirən də özümüzlüküdür.

"Abdulatipov 4 il Rusiya rəhbərliyinə çıxış axtardı. Onun bu çıxışını təmin edən isə Abbas Abbasov və onun dəstəsi oldu. Bu gün də Dağıstan dövlət kanallarında Abbas Abbasovun Abdulatipovla

birgə Sidney olimpiadasında, ən müxtəlif tədbirlərdə birgə olmalarını əks etdirən kadrlar təkrar-təkrar nümayiş olunur", - deyərək həmsöhbətlərimiz bildirir.

Bəs Abbas Abbasovun marağı nədir?

Hüseynəli Moqamedov deyir ki, Abbas Abbasovla Abdulatipovun maraqları üst-üstə düşür: "Abbasov lobbiçiliyini etdiyi Abdulatipovun əli ilə büdcədən böyük pul götürmək istəyir. O, guya Dərbənddə 5 min nəfərin işlədiyi fabrik işə salacağını söyləyib. Artıq qəzetlər yazır ki, bu sadəcə büdcədən böyük pul qoparılması üçün uydurulan bir dələduz-layihədir. Digər tərəfdən də, özəlləşmədə böyük yağlı tikələrə sahib olmaq istəyirlər. Dağıstanı 2 hissəyə bölüb - şimal və cənub - idarə etmək üçün müharibə başlayıb. Bizlərə qarşı informasiya müharibəsinə bütün dövlət KİV-lərini ayağa qaldırblar. Üstəlik, öz istəklərini həyata keçirmək üçün Abbasov-Abdulatipov cütli-yü Sadvalı, Ləzgi Milli təşkilatını, Avar Milli təşkilatını da araya qatıblar. Bu müharibədə daha çox bu millətçi təşkilatlar görünür. Dağıstanda 37 xalq yaşayır. Onlardan 14-ü Konstitusiyada yerli xalq kimi göstərilir. Əsas xalqlardan biri də azərbaycanlılardır. Bunların hazırkı siyasəti budur ki, azərbaycanlılar Dağıstanın yerli əhalisi deyil. Bizlər buradan köçməliyik. Ən pisi odur ki, artıq bu siyasətin nəticəsi var. Qurban Qurbanovun səyləri nəticəsində Dağıstanın Dərbənd rayonunu dağıdıb sökə bilirdilər. Hazırda Dağıstanda rəhbər vəzifədə olan iki azərbaycanlıdan biri işdən çıxarılıb. Azadi Rəhimov ədliyyə naziri vəzifəsindən qışarıdır. Qurban Qurbanova qarşı da faktiki məhkəmələr vasitəsi ilə təzyi-qətib kampaniyası aparılır. Qurbanov postdan gətməsi isə azərbaycanlıların vəziyyətini son həddə qədər ağırlaşdırır.

■ **E.BALAXANILI, Bakı-Dərbənd**





## Yaxın və yad qonşumuz

**Mahal İSMAYİLOĞLU**  
mahal57@mail.ru

**İki** il Tiflisdə yaşayıb, işlədim. Onda Gürcüstan "qızılqül inqilabının" ən romantik günlərini yaşayırdı. Az qala hər gün, hər saat həyat dəyişirdi. İnsanlara qəribə gəlirdi ki, rüşvətin bütün çeşidlərinin mövcud olduğu ölkədə polis, yol patrulu üzə dirənib pul almırdı. Hikkəli məmurular sanki bir möcüzə nəticəsində dəyişmişdilər, nəzakətli, xoşrəftar olmuşdular. İnsanlar sanki sehrli nağıllar aləminə düşmüşdü. Arabir Bakıya zəng edir, hal-əhval tuturdu - eşitdiyim bəd xəbər "işğımız sönüb, qaranlıqdayıq" olardı. Onda mənə elə gəlirdi ki, Tiflisdə işıqların sönməməsinin də bu ölkədəki yeniliklə bağlılığı var. Onda bu ölkədə həyat elə sürətlə dəyişirdi ki...

O vaxtdan 8 il keçir. Bu illər ərzində elə sizin kimi qezetdən, tele-ekrandan bu ölkədə baş verənləri izləyirdim. Danmaq olmaz, hələ sovet imperiyası vaxtı formalaşan məişət rüşvətxorluğuna Gürcüstanda son qoyuldu. Bizim ölkəmizdə korrupsiyanın getdikcə şaxələndiyini görüb, bu ölkədə insanların rüşvətsiz yaşamağına həsəd aparırdıq...

Bu ötən illərdə bu ölkə nə qədər dəyişib. Öncə keçmişə bağlı qul düşüncəsindən əsər-ələmət qalmayıb. İstənilən kəsle söhbət etsən, onların fərqli dəyərlərlə, yaşadığını görürsən. Bir ortaq düşüncə, əqidə formalaşmış - Avropalı olmaq!

Bu illər ərzində bizi gürcülərdən ayıran məsafə də böyüyüb. Ən azından bizim qədər təzadlar burulğanına düşməyiblər. Şahları, sultanları kölgədə qoyan varlıları yoxdur, zənginlərlə yoxsullar arasındakı uçurum da Azərbaycanda ki kimi aydın gözə çarpmır.

Hayana baxsan bu ölkənin kasıb həyat sürdüyünün şahidi olarsınız. Amma bu kasıblıq da ifrat rənglərlə fərqlənir. Gürcüstanda 800-1000 dollar qazancı olan ailə ölkənin zəngini sayıla bilər, bizdə isə bu məbləğ az qala yoxsulluq meyandır...

Nə qədər qəribə də olsa, neftin-qazın az qala iki-üç dəfə baha olduğu ölkədə bazarda et də, şəhərdə taksi də elə bir o qədər ucuzdur. Orada 20 qəpiyə bir kilo banan, 10 qəpiyə bir kilo üzüm alsanız müqayisələrə baş vurmayın - fərq on dəfədir...

Bahalıqdan söz düşəndə bizim diletantların öz arqumentləri var: onlarda ucuzluluq pulun qıtlığından yaranır. Amma kimse bunun da cavabını vermir ki, elə Gürcüstanda da bitməyən banan Azərbaycanda niyə on dəfə bahadır?

Amma kasıbcılıq üstün dəyərlər yolunda maneə də olmayıb. Sivil yaşam üçün gərəkli olan nə varsa, bu kasıb ölkə həyata keçirib. Gürcüstanda səhiyyə çoxdan siqorta sistemə keçib. Hətta bu ölkədə tibbi siqorta tətbiq olunanda Qərb ölkələrindəki siqortanın sintezindən bəhrələnilir. İndi Gürcüstanda tibbi siqorta nümunə sayıla bilər. Faktiki olaraq siqorta şirkətləri bütün tibb müəssisələrinin fəaliyyətinə, dərman satışına ciddi nəzarət edirlər.

Tibbi siqortanın tətbiqindən beş il keçir, artıq ölkə əhalisinin 89%-i tibbi siqorta ilə əhatə olunub. Bu rəqəm hər il, hər ay artır, insanlar bu sistemin real bəhrəsini görürlər...

Bir cəhəti ilə də Gürcüstan post-sovet məkanındakı ölkələrdən kəskin şəkildə fərqlənir. Elə "qızılqül inqilabının" ilk aylarında ölkədəki polis kontingenti iki dəfə ixtisar edildi, eyni proses prokuror orqanlarından da yan keçmədi. Əvəzində məhkəmələrdə hakimlərin sayı artırıldı və vəkillik institutu formalaşdı. Bu gün qətiyyətlə demək olar Gürcüstanda siyasi hakimiyyət məhkəmə sistemində heç cür təsir göstərə bilmir. Məhkəmələr azaddır və siyasi sifarişə boyun əymir...

İndi gürcü düşüncəsində AB ilə assosiativ saziş imzalanan sonra bir stereotip formalaşmış: iki-üç il də dözək, həyat dəyişəcək. Əslində siyasi ziddiyyətlərin kəşimə nöqtəsi olan ölkənin başqa çıxış yolu da yox idi. Bu həm keçmişdən, həm də Rusiya təhlükəsindən qorunmaq üçün yeganə çıxış nöqtəsi idi...

**Qəribədir ki, bu ölkədə baş verənlər bizim ölkədə yaşayan toplumun düşüncəsində iz qoymadı. Ən azından rüşvət verməkdən cana doyan bir cəmiyyət Gürcüstan təcürbəsində istinad edə bilərdi... Hər halda demokratiyaya aparan yoldakı bütün maneələri dəf etmək üçün istinad nöqtəsi var idi... Düzünə qalsa, biz Ukraynada baş verənlərə də seyrçi mövqedə dayanmışıq. Bu ölkələrlə ortaq tale yaşasaq da, sanki dünyadan təcrid olunmuş bir həyat sürürük... Taleymizi siyasətin səmt küliyinə etibar etmişik...**

**S**ülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Kürdəxanı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin 1 saylı İstintaq Təcridxanasına köçürüldü.

SDİ-nin eksperti Azad İsa-zadə "Turan"-a bildirdi ki, oktyabrın 20-də səhər L.Yunusa bağlama etmək üçün Kürdəxanı İstintaq Təcridxanasına gedib, lakin administrasiya bildirib ki, o, MTN təcridxanasına köçürüldü. Qeyd edək ki, bu həftə hüquq müdafiəçisi Leyla Yunus barəsində həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılacaq.

"Azərbaycan hakimiyyəti Yunusları azadlığa buraxmalı, onlara qarşı ittihamları ləğv etməlidir," bu fikirləri "Human Rights Watch" hüquq-müdafiə təşkilatının yaydığı bəyanatda bildirib. "Hökumət Leyla Yunusun təcridxanada təzyiqlərə məruz qalmasına dair iddiaları da araşdırmalı və buna görə məsuliyyət daşıyanları cəzalandırmalıdır" deyərək, bəyanatda qeyd olunur. "Leyla və Arif Yunusların qanunsuz saxlanması parodiyadır və açıq-aşkar Azərbaycan hökumətinin onları saxta ittihamlarla susdurmaq cəhdidir. Hökumət onları dərhal azad etməli, ittihamları ləğv etməlidir," qurumun Avropa və Orta Asiya üzrə direktoru Rachel Denber belə deyib.

**Ədliyyə Nazirliyi Penitensiar xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov** isə "Trend"ə açıqlamasında Bakı İstintaq Təcridxanasında Leyla və Arif Yunusovlara heç bir fərq qoyulmadığını deyib: "Onlara da digər təqsirləndirilən şəxslər və məhkumlar kimi eyni şərait yaradılıb. Əksinə, onlar müəyyən şikayət verdikdə və ya hakimlərə müraciət etdikdə dərhal tibb komissiyası, habelə digər hüquq müdafiə təşkilatları, İctimai Komitənin, Ombudsman Aparatının nümayəndələri gedib məsələ ilə bağlı yerində yoxlama aparırlar. Lakin Leyla Yunusun istifadə etdiyinə görə saxlanan şəxsləri azadlığa buraxmağa çağırıb: "Bunun üçün isə sağlıq durumu pis olanlardan başlamaq lazımdır. Leyla Yunus və əri Arif də ilk buraxılmalı olanların arasındadır"

**Departament rəsmi hakimiyyəti fundamental hüquqlardan istifadə etdiyinə görə saxlanan şəxsləri azadlığa buraxmağa çağırıb:** "Bunun üçün isə sağlıq durumu pis olanlardan başlamaq lazımdır. Leyla Yunus və əri Arif də ilk buraxılmalı olanların arasındadır".

Bu bəyanatı Azərbaycan hakimiyyəti ciddi təpki ilə qarşılamışdı. XİN bunu "Azərbaycanın daxili işlərinə qarışmaq" kimi izah edərək etiraz bəyanatı yaymışdı. Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ Dövlət Departamenti sözcüsünü Azərbaycanla bağlı əsassız, həqiqəti əks etdirməyən bəyanatlar verməkdə günahlandırmışdı. "ABŞ Dövlət Departamenti isə sözcüsünün vasitəsilə Azərbaycanla Avropa İttifaqı və ABŞ arasındakı əməkdaşlığa kölgə salmaq, Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir" deyərək, N.Məmmədov bildirmişdi.



## Leyla Yunus ciddi qorunmaya alındı, MTN təcridxanasına köçürüldü

**İqtidar ABŞ Dövlət Departamentinin hüquq-müdafiəçisi ilə bağlı bəyanatından sonra məşhur dustağın yerini niyə dəyişdi?**

**"Saxarov mükafatına namizəd olan Leyla Yunusun həyatı ona şəxsi münasibətdən asılı olmayaraq iqtidar üçün də çox əhəmiyyətlidir"**

Yir. Bütün bunları da yalnız bu məqsədlə edir".

Xatırladaq ki, ötən həftə ABŞ Dövlət Departamentinin sözcüsü Cen Psaki Leyla Yunusun həbsi ilə bağlı narahatlığını ifadə edən bəyanat verib. Departament rəsmisi hakimiyyəti fundamental hüquqlardan istifadə etdiyinə görə saxlanan şəxsləri azadlığa buraxmağa çağırıb: "Bunun üçün isə sağlıq durumu pis olanlardan başlamaq lazımdır. Leyla Yunus və əri Arif də ilk buraxılmalı olanların arasındadır"

Bu bəyanatı Azərbaycan hakimiyyəti ciddi təpki ilə qarşılamışdı. XİN bunu "Azərbaycanın daxili işlərinə qarışmaq" kimi izah edərək etiraz bəyanatı yaymışdı. Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ Dövlət Departamenti sözcüsünü Azərbaycanla bağlı əsassız, həqiqəti əks etdirməyən bəyanatlar verməkdə günahlandırmışdı. "ABŞ Dövlət Departamenti isə sözcüsünün vasitəsilə Azərbaycanla Avropa İttifaqı və ABŞ arasındakı əməkdaşlığa kölgə salmaq, Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir" deyərək, N.Məmmədov bildirmişdi.

L.Yunusun MTN təcridxanasına köçürülməsini də rəsmi Bakının ABŞ Dövlət Departamentinə daha bir cavabı kimi də izah etmək olar.


L.Yunusun 2,5 Kürdəxanı İstintaq Təcridxanasında saxlandıqdan sonra MTN-ə köçürülməsinin başqa bir izahı da ola bilər. Adının çəkilməsini istəməyən bir ekspert bu "yerdəyişmənin" səbəbləri barədə bunları dedi: "Mümkündür ki, iqtidar "həyatıma təhlükə var" deyərək bir neçə dəfə müraciət edən L.Yunusu daha etibarlı

qorunmasını təmin edib. Çünki bütün dünyanın və beynəlxalq təşkilatların diqqətində olan, Saxarov mükafatına namizəd olan L.Yunusun həyatı ona şəxsi münasibətdən asılı olmayaraq iqtidar üçün də çox əhəmiyyətlidir".

Onu da qeyd edək ki, L.Yunusun həyat yoldaşı Arif Yunus avqustun əvvəlindən MTN təcridxanasında saxlanılır.

**Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus isə avqustun 5-də tutulub. Hər iki şəxs Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməklə dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar.**

☐ Xəbər xidməti



## Azərbaycan britaniyalı iş adamını Interpolə verib

**Azərbaycan Böyük Britaniyalı iş adamı barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə Interpolun saytında məlumat yerləşdirilib.**

Məlumatda qeyd olunur ki, Böyük Britaniya vətəndaşı, 50 yaşlı Ceyms Aleksandr Ferquson Azərbaycan Cinayət Məcəlləsinin vergidən yayınma maddəsi ilə təqsirləndirilir. O, ölkəni tərk etdiyi üçün Azərbaycanda hüquq-mühafizə orqanları onun tutulması üçün Interpolə müraciət edib.

**APA-nın əldə etdiyi məlumata görə, Ceyms Aleksandr Ferquson Azərbaycanda bizneslə məşğul olmuş.**





**B**ələdiyyə seçkilərinə start verilməsinə bir neçə gün qalıb. Buna baxmayaraq, ölkədə hələ də seçki ab-havası hiss olunmur. Müxalifətdən olan partiyaların çoxu partiya şəkildə seçkilərə qoşulmaqla bağlı hələ də qərar verməyib. Bəzi partiyalar isə bu məsələdə üzvlərinə sərbəstlik verdiklərini elan ediblər. Təbii ki, hakim partiya olan YAP bu seçkilərdə inzibati resursları hesabına iştirak edir.

Müxalifət partiyaları arasında yalnız Ümid Partiyası seçkilərə qatılmaqla bağlı qərar verib. Demək olar ki, bu ilin əvvəlindən etibarən bələdiyyə seçkilərinə hazırlıqlarla bağlı partiya müxtəlif tədbirlər həyata keçirib. Partiya funksionerləri dəfələrlə rayonlara səfərlər ediblər, yerli təşkilatlar tərəfindən ilkin namizədlər siyahısı hazırlanıb, bələdiyyə subyektləri üzrə yeni özəklər və seçki qərargahları yaradılıb, regional müşavirələr və namizəd olacaq şəxslərlə görüşlər təşkil olunub, yerlərdə partiya fəalları və namizəd olacaq şəxslərə partiyanın seçkilərə qatılmasının səbəbi və əhəmiyyəti izah olunub.

Hakimiyyətin uzun illər apardığı seçki siyasəti, bələdiyyələrin statusuzluğu, bu günə qədər keçirilən seçkilərin saxtalaşdırılması insanların ruhdan düşməsinə, seçkilərlə dəyişikliyə inamını azaldı. İqtidarın apardığı planlı siyasətin nəticəsidir ki, insanlar prosesə qoşulmaq istəmir. Hakimiyyətin apardığı seçki siyasətinin qarşısını almaq, insanları seçkilərdə iştiraka inandırmaq, proseslərə, aktiv siyasi fəaliyyətə qoşmaq siyasi partiyaların vəzifələrindən biridir. Bu səbəbdən də Ümid partiya şəkildə seçkilərə hazırlaşır. Seçkilərə hazırlıqlarla bağlı partiyanın mətbuat xidməti rayon şöbələrinin bir neçəsi ilə əlaqə saxlayıb.

**Ümid Partiyası Gəncə şəhər şöbəsinin sədri Salman İmanlı** deyib ki, hazırda partiyanın Ali Məclisinin son sessiyasında verilən qərarların icrasını həyata keçirirlər. "Demək olar ki, Gəncə şəhər təşkilatı olaraq yanvar

# "İqtidarın apardığı siyasətin nəticəsidir ki, insanlar prosesə qoşulmaq istəmir"

"Hakimiyyətin apardığı seçki siyasətinin qarşısını almaq, insanları seçkilərdə iştiraka inandırmaq, proseslərə, aktiv siyasi fəaliyyətə qoşmaq siyasi partiyaların vəzifələrindən biridir"



ayından bələdiyyə seçkilərinə hazırlıqlar istiqamətində işləyirik. Ümid Partiyasının Gəncə şəhər təşkilatı olaraq seçkilərə tam hazır vəziyyətdəyik. Namizəd olacaq şəxslərin siyahısı hazırlanıb, bələdiyyə subyektləri üzrə seçki qərargahlarımızı yaratmışıq. Hazırda MnSK-larda müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərin siyahısı hazırlanır. 111 məntəqənin hər birində müşahidəçilərin olması bizim üçün çox vacibdir. Gəncə şəhərində 3 bələdiyyə subyekti var - Kəpəz və Nizami rayon bələdiyyələri, Hacıkənd- Göygöl bələdiyyəsi. Üç bələdiyyə subyekti üzrə maksimum namizədlə iştirak etməyi hə-

dəfləmişik. Kəpəz bələdiyyəsinin 19, Nizami bələdiyyəsinin 19 və Hacıkənd- Göygöl bələdiyyəsinin 7 nəfər üzvü var. Bunlarında hamısına namizəd irəli sürmək fikrimiz var. Faktiki olaraq Kəpəz bələdiyyəsi üzrə 19 nəfər, Nizami bələdiyyəsi üzrə 19 nəfər, Hacıkənd- Göygöl bələdiyyəsi üzrə isə 5 nəfər namizədimiz var. Namizədlərimiz ictimaiyyət arasında yüksək nüfuzlu malik olan şəxslərdir. Onların arasında ali məktəb müəllimləri, həkimlər, mühəndislər və digər peşə sahibləri var. Gənclərə və qadınlara da üstünlük veririk. Faktiki olaraq 6 qadın üzvümüzlə namizəd olmaq üçün

bizə müraciət edib. Mən özüm də Kəpəz rayon bələdiyyəsinə namizədliyimi irəli sürəcəyəm. Düşünürəm ki, namizədliyimin irəli sürülməsi prosesin getməsinə, digərlərinin həvəslənməsinə töhfə verə bilər. Həm də bu cəmiyyətə bir mesajdır. Saxtakarlıq olmazsa seçilmək şansım çox böyükdür və həm də bunu 2015-ci ilin parlament seçkiləri üçün bir məşq hesab edərim".

Salman İmanlı əlavə olaraq qeyd edib ki, Gəncədə YAP da daxil olmaqla digər partiyaların seçkilərə hazırlığı müşahidə olunmur.

**Ümid Partiyası Zərdab rayon şöbəsi sədrinin təşkilatı məsələlər üzrə müavini**

**İlyas Əzizovun** məlumatına görə, Zərdab rayonunda 24 bələdiyyə subyekti var. "15 subyekt üzrə namizədliyini irəli sürəcək üzvlərimizin sayı 80 nəfərdir. Seçkiyə start verilənə qədər digər subyektlər üzrə də namizədlər irəli sürüləcək. Hələlik sənədləşmə işləri aparılır. Böyük bələdiyyələrdə daha kəskin mübarizə aparacağı hədəfləmişik. Zərdab şəhərində 13 yerə qarşı 13 namizədlə iştirak edəcəyik. Müşahidələrim onu deməyə əsas verir ki, seçkilərə partiya şəkildə yalnız Ümid Partiyası qatılacaq. Və təbii ki, əsas mübarizə də Ümid Partiyası ilə hakim partiya olan YAP arasında gedəcək. Hakim partiyanın da hazırlıqları hələlik hiss olunmur. Onlar

inzibati resursları hesabına seçkidə iştirak edəcəklər. Digər müxalifət partiyalarından isə fərdi qaydada seçkilərə qatılmaq istəyən şəxslər var. Biz tez-tez müxalifətdən olan partiyaların yerli təşkilat sədrləri ilə görüşür və məsləhətləşmələr aparırıq. Seçkilərdə iştirak etməsələr də onlar bizim namizədləri dəstəkləyəcəklər".

**Ümid Partiyası sədrinin müavini, eyni zamanda Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Faiq Əliyev** bələdiyyə seçkilərinə hazırlıqla bağlı bildirdi ki, bələdiyyə seçkilərinə hazırlığa bu ilin əvvəlindən başlamışdır. Keçirilən hər bir seçkiyə partiyamızın təşkilatlanması və güclənməsi baxımından bir fürsət kimi baxırıq. Bələdiyyə subyektləri üzrə seçki qərargahlarımızı yaratmışıq. Daha çox böyük bələdiyyələrdə mübarizə aparacağı planlaşdırmışdıq. Naxçıvan, Şərur, Babək, Sədərək, Kəngərli və Şahbuz şəhər bələdiyyələrinə namizədlər irəli sürüləcək. Məsələn, Naxçıvan şəhər bələdiyyəsində 17 bələdiyyə üzvü var və 17 namizədlə mübarizə aparacağıq. Eləcə də digər bələdiyyə subyektlərində. Namizəd olacaq şəxslərin siyahısı artıq hazırdır. Doğrudur bələdiyyələrin statusunun olmaması səbəbindən insanlar bu seçkiyə həvəssiz yanaşır. Ancaq biz bütün mümkün variantlardan və imkanımız çatən resurslardan istifadə edərək dayanmadan mübarizə aparmaq əzmindəyik.





## Damin şərəfinə

**Zamin HACI**  
 zaminhaci@gmail.com

**B**akıda külək 225 sayılı məktəbin damını götürüb aparıb. Hara aparıb, bu haqda mənə məlumat yoxdur. Dam uçarkən məktəbin direktoru onun üzərində gəzişmiş, çünki növbəti dərs Astrid Lindgrenin "Balaca və damda yaşayan Karlson" əsəri olduğundan direktor ərazidə təcrübə toplaymış ki, bunu müəllimlərə danışsın, müəllimlər balacalara danışsın, balacalar valideynlərinə danışsın, valideynlər sahə müvəkkili Həsən müəllimə nəql eləsinlər və beləliklə respublikamızda dinc quruculuq işlər şiddətlə davam etsin.

Küləyin apardığı damı havada gören təhsil naziri Mikayıl müəllimin üreyi dözməyib, bu da əl atıb aşağıdan, tutub şiferin bir qırağından, birlikdə uçubdurlar.

Müxbirimizin hadisə yerindən verdiyi məlumata görə Mikayıl müəllim havada uçan damı görürkən elə zənn edibmiş ki, bu, "Türk Hava Yolları" şirkətinin İstanbuldan Barselonaya uçan hava gəmisidir. Bizim dərs kitablarında belə yanlışlıqlar doludur, dostumuz Ələvət Osmanlı vaxtilə çox yazdı. İnsafən, bir çox məktəblərimizin damı uçarkən ona aşağıdan, köstəbək baxışı nöqtəsindən diqqət edəndə bunun uçan xalça, yapon robotu, marsiançılıqların gəmisi, nazirin "Prado"su və sairəyə oxşatmaq mümkündür. Damdan başqa hər şeyə oxşayır.

İndi nazirsiz qaldığımız bu ağır günlərdə 225 sayılı məktəbdə dərslər dayanmışdır. Damı uçan məktəbdə dərs keçən müəllimin ağılı yoxdur. Birdən yağış onun donunu islatdı? Uşaqların dəftəri yaş olsa? Sonra bu dəftəri belinə, qarnına soxan uşaqlar sudan gələn eşək balası kimi qrip olurlar. Dəftərin üz qabığındakı vurma cədvəli və Çin dağlarının mənzərələri uşağın belinə təturovka şəklində yapışar. Düz eləyib dərsi dayandırılar. Bu qərarı verənlərə eşək olsun.

Ümumiyyətlə, 225 sayılı məktəbin başı bələlidir. Şair demişkən, "Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənini!" Bu məktəb cəmi 2 il qabaq əsaslı təmir olunmuşdu, hətta cənab prezident şəxsən gəlib təmir-tikinti işlərinə baş çəkmişdi, AzTV İbrahim demişkən, elə götürək Yaponiyanı... Üz istəyirəm, bu ayrı mövzu idi, prezident müvafiq tapşırıq və göstərişlərini vermişdi. Bəs indi bunun damı niyə uçur? Niyə uçursan sən, ay dam? Altında var o qədər adam!

Əlbəttə, İndoneziyada vaxtaşırı sunami olur, heç kim təbii fəlakətlərdən siqortalınamayıb. Bu damı yazaq küləyin boynuna, küləyi tutaq salaq Kürdaxaniya, yay gələndə əfv fərmanı ilə buraxılar, baş əyib əsər. Ancaq qərribə işlər var ki, bunları heç bir təbii fəlakətlə izah etmək mümkün olmur. Bəlkə-bəlkə fəvqəltəbii fəlakət demək olar.

Misal üçün, bizdə yoxsulların sayı ildən-ilə azalır, son məlumata görə 5 faizdən az yoxsul qalıbdır. Hamısı acından qırılmayıb, pis şeylər fikirləşməyin, sadəcə, uğurlu regional-qlobal-planetar siyasət sayəsində kasıblarımız dönüb olublar varlı. Eyni zamanda, bir də görürsən Əmək və Əhəlinin Sosial Müharibəsi Nazirliyi (kimsə insaf eləsin bu nazirliyin adını qısaltсын, oxuyub bitirənə kimi neçə əhali kor olub) ünvanlı sosial yardım alanların sayını açıqlayır, hələ deyir filan qədər artım olubdur, qabaq, misal üçün, 100 nəfərə çörək pulu verirdik, indi 300 nəfərə veririk. Qalırın məəttəl. Yoxsullar azalıbsa, yardım alanlar niyə artır, bəlkə əlim qurusun: nazirlik pulu varlılara verir, basıb büdcəni yeyirlər?

Söz düşmüşkən, bu yardım alan yetimlərin düz 52 min nəfəri birbaşa prezident təqaüdüçüsüdür. Təsəvvür edin, tək prezident öz fondundan bu qədər yetimi saxlayır, qalan nazirlərin hərəsi nə qədərini saxlayır, ölkədə hamı bir-birinə dayaq olur, ölkəmiz kommunizm quruculuğuna doğru inamla addımlayır!

**Yazının axırında 225 sayılı məktəbin damına salamlarını yetirirəm. İmkan varsa uç get isti ölkələrə.**

**A**zərbaycanın əsas strateji müttəfiqi Türkiyənin BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə seçilə bilməməsi maraqlı mənzərə yaratdı. Bəlli oldu ki, üzvlüyün baş tutmaması heç də obyektiv səbəblərdən yox, subyektiv amillərin üzündən baş veribmiş. Nəmiş onlar?

Öncə prezident Ərdoğan dolayısı ilə Türkiyəyə qarşı məqsədlə iş aparıldığını deyib. Türkiyə hökuməti, bir sıra yerli təhlilçilər isə nəticəyə ən əvvəl ABŞ-ın səbəkar olduğu iddiasına kökləniblər. İddiaya görə, üzvlüklə bağlı hər hansı problemin proqnoz edilmədiyi halda Birləşmiş Ştatlar öz təsir dairəsində olan onlarla müsəlman ölkəsini Ankaraya qarşı kökləndirə bilib və yekunda istəyinə nail olub.

Ehtimal edilir ki, bununla guya Yaxın Şərqlə bağlı siyasətdə Türkiyəni yola gətirə bilməyən ABŞ qarşıdaş ölkəyə öz yerini göstərmək niyyəti güdüb və eyni zamanda bir "siyasi əzələ" nümayişi gerçəkləşdirib. Öz növbəsində "Newsweek" jurnalı yazıb ki, Türkiyənin BMT TŞ-yə seçilməməsində Suriya və Misir kampaniyası aparıb. Başqa bir versiyaya görə, İran və Səudiyyə Ərəbistanı da müəyyən iş aparıb. Ancaq ciddi analitiklər bu təxminləri bölüşür və hesab edirlər ki, Vaşinqtonun dirijor çubuğu olmadan bu, mümkün ola bilməzdi.

Doğrudur, BMT TŞ-yə qeyri-daimi, yəni müvəqqəti üzvlük özlüyündə formal bir şeydir, çünki Təhlükəsizlik Şurasında əsas söz sahibi onun 5 daimi üzvü - ABŞ, Rusiya, Çin, Fransa və İngiltərədir. Elə isə Vaşinqtonun Ankarada aşkar çıxıq yaradan bu demarşında strateji məqsəd nə ola bilər?

Bir səbəbə toxunuldu - Ankaraya yerini göstərmək, güc

**M**üxalifət düşərgəsində cərəyan edən proseslər, qarşıdurma və istefalar iqtidara gedən yolu daha da uzaqlaşdırır. Müxalifət düşərgəsinin gündəmini daxili çəkişmələr və qarşılıqlı ittihamlar tutur. Görünən budur ki, müxalifətin ölkədəki acınacaqlı vəziyyəti dəyişməklə bağlı konkret planı belə mövcud deyil. Prosesləri dəyişmək gücündə olan xalq isə ümumiyyətlə siyasi proseslərdən uzaqlaşdırılıb. Artıq nə kütləvi həbslər, nə aparıcı partiyaadakı sədr dəyişikliyi geniş ictimaiyyəti maraqlandırmır.



**Azər RƏŞİDOĞLU**

Müxalifət ona yuxarıdan təqdim olunan məsələləri müzakirə etmək zorundadır. İctimai rəyi və gündəmi iqtidardan asılı vəziyyətdə saxlamaq ciddi problemlər yarada bilər.

Gündəmlə bağlı müxalifətin "ev tapşırığı" mövcud deyil. İctimai rəy hakimiyyət üçün arzuolunmaz səpkidə inkişaf etməyə başladığıda, hakimiyyətin planları işə düşəcək. Bunun isə müzakirəyə çıxarılmaması mümkün deyil, ən azından ona görə ki, əhəlinin marağı göstərdiyi məsələ istənilən halda KİV-in əsas mövzusu olacaq.

Burada bir məsələni xüsusilə vurğulamaq lazımdır, gündəmi mətbuat yaratmır, mətbuat dəyişmir. KİV ictimai rəyə təq-

# Türkiyəni Rusiya tərəfə "itələyən" güclər

Strateji müttəfiqimizin BMT uğursuzluğundan Azərbaycana da "pay" düşür; ancaq hər bəd işdə bir müsbət "başlanğıc" da var...



nümayişi. Sözsüz ki, Amerika rəsmiləri bunu heç vaxt etiraf etməyəcəklər. Siyasətdə, diplomatiyada etiraf nadir haldır. Ancaq gerçək bundan ibarətdir ki, qlobal güclər, öncəliklə Amerika ilə Türkiyə arasında sonuncunun daha müstəqil siyasət yürütməsi səbəbindən axır vaxtlar həqiqətən gizli bir savaş gedir. Çünki tərəflərin regional siyasəti üst-üstə düşür - istər Yaxın Şərqlə bağlı olsun, istərsə də Rusiyaya münasibətdə.

Ancaq çətin ki, qos-qoca Türkiyəni bu şəkildə incik salmaq onu daha etibarlı müttəfiq çevirmək mümkün olsun. Əksinə, onu aşağılamaqla yalnız Rusiya, Suriya kimi ölkələrdə aqressiv rejimləri sevindir-

mək olar. Türkiyə isə regionun vazkeçilməz ölkəsi olaraq qalır. Üstəlik, onun NATO üzvü olması ABŞ da daxil, Qərbbə böyük bir bölgədə əlavə manevr imkanları yaradır. BMT TŞ-dəki son xoşagəlməz olay, bu imkanları daraldır.

Amerika-Türkiyə münasibətlərində eniş Güney Qafqazda, Qarabağ konfliktinə bağlı Vaşinqtonun strateji maraqlarına da cavab vermir, perspektivə hesablanmış "Yol xəritə"lərini gündəmdən kənara çıxarır. Yeri gəlmişkən, bir həftə sonra Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq. Qərb, Birləşmiş Ştatlar üçün bu görüş mühümdür. Lakin Qərbin Ankaranı yaxınlaşmaqda suçladığı Rusiya əksinə, bəlli səbəb-

lərdən nəticədə maraqlı deyil. Ancaq tutaq ki, Parisdə real nəticə oldu. Onu praktik məcraya yönəltmək Rusiya qırağına, Türkiyəsiz mümkün olacaqmı?

Əslində Türkiyə-Rusiya münasibətlərinin minimum həddə normal qalmasında ABŞ və Avropa da maraqlı olmalıdır ki, zəruri anda Ankaranın Moskva-yə təsir imkanlarından ümumi işin xeyrinə yararlanmaq mümkün olsun. Onsuz da Moskva ilə Ankara arasında əlaqələr strateji müttəfiqlik səviyyəsinə çata bilməz, ona görə ki, Türkiyənin NATO üzvü olması buna əngəldir. Ən azı bu səbəbdən Ankaranın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulacağı söz-söhbətləri də ciddi əsaslara malik deyil və daha çox, Qərbbə ünvanlı mesaj xarakteri daşıyır (İkinci yandan, Moskva AİB-də özü kimi ikinci güclü dövləti görmək istəməz).

**Bəlkə hansısa güclər Ankaranı NATO-dan çıxmasını arzu edir? O halda ən çox itirən yəni Qərbin özü olacaq. Çünki bu daqiqə Türkiyə yeganə, demokratik və sivil müsəlman dövləti kimi alyansa daha çox lazımdır, nəinki əksinə. Elə isə Türkiyəni kənara itələməkdə hədəf nədir? Üstəgəl, bu prosesdə Türkiyə ilə bahəm, Azərbaycan da küsdürülürsə...**

□ **Siyasət şöbəsi**

müxalifəti az qala iflic vəziyyətdə saxlayır.

Müxalifətin əsas simaları arasında savaşın dayanması sübut etdi ki, gündəmlə bağlı müxalifətin "ev tapşırığı" mövcud deyil.

Müxalifət yalnız müdafiədə oynamağa üstünlük verir.

İqtidar isə malik olduğu re-

sinaqdan çıxarılmış metodlardan istifadə edir. Eyni siyasi qüvvələri uzun müddət amansız hücumla məruz qoymaqla, onlara əlavə dividend qazandırmaq istəməyən hakimiyyət artıq onların unudulmağa və yaxud, yalnız bir-birləri ilə didişən qruplar kimi təqdim etməyə çalışır. İqtidar müxalifəti belə bir simada ictimai

# Gündəm savaşında məğlub olanlar

dim olunan məsələləri, sadəcə olaraq, işıqlandırır. Əgər müxalifət ölkə gündəminə yeni məsələlər daxil edə biləcəksə, mətbuat həmin məsələni diqqətdə saxlayacaq.

Hakimiyyət ölkəni bürüyən sosial narazılıqları, məmur özbaşınalıqlarına verilən reaksiyaların müzakirəyə çıxarılmasından ehtiyat edir və məhz bu məqsədlə müxalifət düşərgəsindəki qarşıdurmalar planını işə salır. Müxalifət gündəmi nəzərətdə saxlamaq barədə düşünür. Bu isə acınacaqlıdır.

Gündəm yaratmaq, yeni və önəmli proseslərə təkən vermək ölkə siyasətçilərinin potensialı daxilində deyil.

Müxalifət düşərgəsi çox zaman özü də bilmədən iqtidardan diktəsi ilə fəaliyyət göstərir. İctimai rəyi və gündəmi iqtidardan asılı vəziyyətdə saxlamaq isə

surslardan bəhrələnmək, istənilən an hücumla keçməyi bacarır.

İctimai rəy hakimiyyət üçün arzuolunmaz səpkidə inkişaf etməyən məsələni diqqətdə saxlamıyacaq. Müxalifət üzərinə hücum təşkil edir, opponentlərini bir-birinə çirkab yağdırmağa vadar edə bilir. Bir sözlə, gündəmi iqtidar müəyyən edir, hansı məsələlərin müzakirəyə çıxarılmasını ictimai rəyə özü tələf edir. Müxalifət isə yalnız və yalnız ona təqdim olunan gündəmi dəyərləndirməklə mövqelərini qorumağa cəhd göstərir.

Müxalifət ölkə gündəminə yeni məsələlər daxil edə bilmir. Belə fəaliyyət ölkəni bürüyən sosial narazılıqların, məmur özbaşınalıqlarına verilən reaksiyaların inqilabi dəyişikliklərə səbəb olmasının qarşısını alır.

İqtidar müxalifətdəki rəqiblərinə qarşı nisbətən yeni, lakin

rəyə təqdim etməyə nail olur. Müxalifət isə təşəbbüsü ələ almaq əvəzinə, nəyisə və yaxud kimisə gözləyir. Belə kurs artıq 20 ildir ki, davam edir.

**Ən acınacaqlısı odur ki, mübarizənin strategiyası müəyyən edilməyib. Hətta taktiki addımlar da bilinmir. Bir-birini söyməkdə, təhqir etməkdə, gözəndə salmaqda usta olan müxalifətçilər iqtidarın ideoloji bazasına ağır zərbələr endirməkdə acizlik nümayiş etdirir. Texnoloqsuz, analitiksiz idarə olunan siyasi qurumların problemlərə konseptual yanaşması gözə dəymir. İqtidar opponentləri ne proporsional seçki sisteminin bərpası, nə də siyasi islahatlar zərfinin ictimai müzakirəyə təqdim olunmasına nail ola bilmirlər. Bir-birləri ilə savaşaraq, siyasi fəaliyyətin imitasiyası ilə məşğul olurlar...**



**M**üsavət Partiyasının daxilində bir qrup şəxsin narazılıqları davam edir. Maraqlı nüanslardan biri son günlər hakimiyyətin nəzarətində olan bir sıra telekanalların Müsavata "xüsusi diqqət" ayırmasıdır. Telekanallarda Müsavatın bölündüyü, dağıldığı, hətta artıq belə bir partiyanın mövcud olmadığı təbliğatı aparılır. Əvvəllər Müsavatın hansısa tədbirindən bir cümləlik xəbər belə verməyən telekanallar hər bir neçə dəfə dəqiqələrlə davam edən sülhət verirlər. Əsasən həmin sülhət verənləri aparıcının şərhilə yanaşı Müsavat daxilindəki bir neçə narazılıq edən şəxsin açıqlamaları müşayiət edir.



# Müsavətdə "təmizləmələrə"

## başlanır

"10-15 nəfərin təftişçi fəaliyyəti davam edir, hakimiyyət də onların fəaliyyətindən istifadə edərək Müsavat əleyhinə təbliğat aparır"

Bu vəziyyətlə bağlı artıq Müsavat Məclisinin üzvləri tərəfindən etirazlar gəlməkdədir. Məclis üzvü Osman Kazimov özünün facebook səhifəsində bildirib ki, hakimiyyətin Müsavata qarşı təbliğatında iştirak edən partiya üzvləri barəsində tədbirlərə başlanmalıdır: "Gedən prosesləri nəzərə alıb heç nədən çəkinmədən partiyada təmizləmə aparmaq lazımdır.

Müsavət Partiyası öz kursundan dönməyəcək və heç bir istefa məsələsi olmayacaq. İlk olaraq pozuntulardan danışdırlar. İndi Arif Hacılinı istefaya çağırırlar. 2003-cü ildə insanlar Azadlıq meydanında vəhşiliklə şil-küt edəndə Aslan İsmayılov ANS-ə çıxıb həmin insanları iğtişaçı adlandırmışdı. Çox təəssüf ki, bəzi əqidədəşlərimiz düşünmədən həmin şəxslərin dediyini təkrarlayır. Yaxşı bəylər, sizlər Müsavatdan gedirsiniz. Gedin, yolunuz açıq olsun. Amma Qubad İbadoğlu gələcəkdə kimə güvənib yenidən namizədliyini verəcək?"

**Müsavət Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli** isə hakimiyyətin birbaşa nəzarətində olan telekanalların son günlər Müsavata xüsusi diqqət ayırmasına münasibət bildirib. "Yeni Müsavat" a açıqlamasında M.Hacıbəyli dedi ki, bir-iki istisna olmaqla həmin telekanallar Müsavat Partiyasının daxilində gərginliyin olduğu, parçalanma getdiyi görüntüsünü aparırlar. Eyni zamanda Müsavata qarşı təbliğat xarakterli sülhətlər birtərəfli qaydada aparılır, partiyanın rəhbərliyinin mövqeyi verilmir. Ancaq bir neçə təftişçilik edən şəxsin fikirləri öyrənilir: "Müsavət başqanı ötən həftə çağırış etmişdi ki, partiyanın maraqlarına uyğun olmayan açıqlamalara son qoyulsun və müsavətçilərin hər ancaq pozitiv mövqə sərgiləsinlər. Bundan başqa Müsavat Partiyasının ağısaqqal ziyallılarından biri Mirbaba Babayev ayrıca müraciət etmişdi ki, Müsavat daxilindəki təftişçilik fəaliyyəti partiyanın ma-



Osman Kazimov



Səxavət Əlisoy

## Səxavət Əlisoy Arif Hacılinın çağırışına mənfi cavab verdi

raqlarına ziyandır və o da bu fəaliyyətdən daşınmağa çağırılıb. Təəssüf ki, bu çağırışlara məhəl qoyulmadan Müsavat əleyhinə, partiyanın rəhbərliyinə açıqlamalar verilir. Bir sıra telekanallar da həmin açıqlamaları xüsusi sülhətlər hazırlayaraq efirə verirlər. Hakimiyyət telekanallarının və qəzetlərinin Müsavata qarşı böhtan xarakterli çıxışlar yaymasının səbəbi başa düşüləndir. Hakimiyyət maraqlıdır ki, guya Müsavatda seçki saxtalaşdırılıb kimi iddialar ortaya çıxsın. Əminəm ki, telekanalların eyni gündə təkrar-təkrar bu istiqamətdə reportajlar verməsi birbaşa Prezident Administrasiyasından gələn göstəriş əsasında"dır".

**M.Hacıbəyli təftişçilik fəaliyyəti göstərən adamlara səsəndi:** "Ən azı hakimiyyətin bu məsələdəki mövqeyini görüb səhv yolda olduqlarını başa düşsünlər. Müsavatda kifayət qədər demokratik şərait var, hər kəsin iradi, şikayəti dinlənir. Məclis, Nəzarət Təftiş Komissiyası, ayrı-ayrı strukturlar fəaliyyətdədir. Onlar bu strukturlar vasitəsilə problem gördükləri məsələləri

həll edə bilərlər. Onu da deyim ki, hökumətin təqdim etdiyi səviyyədə gərginlik Müsavatda yoxdur. Baxmayaraq ki, Qubad İbadoğluna qurultayda 200 nəfər səs vermişdi, hal-hazırda təftişçilik fəaliyyəti ilə 10-15 adam məşğuldur. Müsavatçılar öz demokratik hüququndan Qubad İbadoğluna səs versələr də qurultaydan sonrakı məlum fəaliyyətin pozucu fəaliyyət olduğunu başa düşdülər. İndi 10-15 nəfərin təftişçi fəaliyyəti təəssüf ki, davam edir və hakimiyyət də onların fəaliyyətindən istifadə edərək Müsavat əleyhinə təbliğat aparır. Bu təftişçilik ciddi etirazlar var. Nə hakimiyyət televiziyaalarının təbliğatı, nə də 10-15 nəfərin təftişçinin Müsavat əleyhinə əsassız ittihamları müsavətçiləri ruhdan sala bilməz. Ayın 25-də Məclisin toplantısı olacaq və yaqın ki, toplantıda qəbul olunan qərarlar bu təftişçiliyin aradan qaldırılmasına xidmət edəcək".

**Müsavət Məclisinin üzvü həmkarı Osman Kazimovun** partiya rəhbərliyini heç nədən çəkinmədən partiyada təmiz-

ləmə həyata keçirməyə çağırmasına da münasibət bildirdi: "Partiyada bir çox adamların mövqeyi belədir ki, Müsavatın ziyanına olan açıqlamalar və rən, başqana, İsa Qəmbərə qarşı əsas olmayan ittihamlar, böhtanlar irəli sürənlərin haqqında Nizamnamənin tələbinə uyğun olaraq məsələsi müzakirəyə çıxarılmalıdır. Müsavat başqanı Arif Hacılin isə bu məsələləri sərt tədbirlər vasitəsilə yox, danışıqlar yolu ilə həllinə tərəfdardır. Təəssüf ki, Müsavat rəhbərliyinin güzəştli mövqeyindən sui-istifadə edirlər. Amma mən onu deyim ki, uzun çəkməyəcək bu sui-istifadələr. Yəqin ki, xüsusən hakimiyyətin onlara verdiyi dəstəkdən sonra səmimi olaraq müsavətçi fəaliyyətini göstərən insanlar partiya əleyhinə təbliğatdan daşınacaq".

**Müsavət başqanlığına sabbəq namizəd Tural Abbaslı** da bütün hallarda partiyanın nizamnaməsinin pozulmamalı olduğunu bildirdi: "Söylədikləri hər bir fikir, atdıqları addımlar partiyanın nizamnaməsi çərçivəsində olmalıdır. Qubad İbadoğlunun Arif Hacılinın çağırışını rədd etməsində yaqın özünün arqumentləri var. Bütün bunlara baxmayaraq, Arif bəy sona qədər cəhd etməlidir ki, Müsavatın bütövlüyünü qoruyub saxlamaq üçün narazıların maraqlarını təmin etsin. Kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə Müsavat Partiyasının başqanını açıq şəkildə istefaya çağırənlər, tənqid edənlər var. Bu kimi tendensiyalar onu göstərir ki, Müsavat həm tənqiddə, həm tərifə açıq olan siyasi partiyadır. Başqan seçimində razı tərəflərlə yanaşı, narazı tərəflər də var. Partiya başqanının müsavət-

rəm ki, belə seçkilərdə qalib olmalıyam. Təbii ki, səs verənlər belə düşünmür. Bir balaca düşünmək lazımdır. İndiki halda Tural Müsavata lazımdır, yoxsa Müsavat Turala? Bu haqda partiyanın başında dayanan rəhbərlər düşünməlidir. Analizi ele aparmaq lazımdır ki, Müsavat qalib gəlsin".

**Müsavətdə əsas narazılardan sayılan Səxavət Əlisoy** isə partiyanın başqanı Arif Hacılinın barışıq çağırışına münasibət bildirib. Səxavət Əlisoy Aznews.az açıqlamasında deyib ki, ortada fil boyda faktlar var, qucaqlaş-

maqdan öncə özünü başqan hesab edən adam o problemlərin obyektiv çözülməsi üçün lazımlı addımlar atmalı, partiyanın monolitliyi naminə etiraf etməyi bacarmalıdır.

**S.Əlisoyun fikrincə, siyasi partiya aşirət deyil ki, ağısaqqalların çağırışı ilə tayfa üzvləri fəraqat dayanıb əmri icra etsin:** "Xalq olaraq mentalitetimizdə bir əcaib nəsnə var ki, küsülüləri barışa dəvət edirlər. Bu, məişət səviyyəsində özünü qismən doğruldu. Adamlar bayram günü əl tutur, bəziləri hətta qucaqlaşır, öpüşür, göz yaşlarına hakim ola bilmir".

**S.Əlisoy əlavə edib ki, şəxsen onun nə Arif Hacılin, nə onun dəstəsinin üzvləri, nə də ki, hər hansı müsavətçi ilə bir şəxsi-qərəzçiliyi var:** "Onlarla istənilən məkanda süfrə arxasında oturmağa alırım açıqdır. Saxtakar deyiləm, mədhiyyə yazmıram, qrup mənafeyindən çıxış etməm ki, görüşməyə üzüm olmasın. O ki qaldı qucaqlaşmaq məsələsinə, burada bir nüans çox maraqlıdır. Deyək ki, Arif Hacılinın "müdrük" çağırışına hamı "hə" dedi və bu gün bütün günü partiyada onun legitimliyini sübhə altına alanlarla almayanlar bir yərə yığılıb, yeyib-içib, görüşüb-öpüşüb, xiffətdən, məhəbbətdən, səmimiyyətdən söhbət açıb, hətta göz yaşları tökdülər. Sabah necə olacaq, iki yərə bölünmüş insanlar "Arif Hacılin ən böyük başqan" deyərək hay-qıraçaq mı? Kəsəsi, bu qucaqlaşmaq çağırışının arxasında legitimliyi tanımaq dayanır. Kim istəyir, gedib bərk-bərk qucaqlaşsa bilər", - deyər Müsavat partiyasının üzvü Səxavət Əlisoy vurğulayıb.

**T.Abbaslı oktyabrın 25-də Məclisin toplantısında keçiriləcək Məclis üzvü seçkilərində namizədliyini irəli sürəcəyini də dedi:** "Məclis üzvü olmadığım Müsavat Partiyasının Divan üzvlüyü seçkisində iştirak etməyə hüququm çatmır. Məclisə isə şansım var, yəni hələ tam kənardadır deyiləm. Oktyabrın 25-də Məclisə boş qalan yerlərə yenidən namizədliyimi verəcəm. Düşünürəm ki, bu dəfə Məclisə seçiləcəm. Düzü, bu mövzuda mənə əmin etdilər ki, Məclisə düşməyim siyasi qərarla deyil, texniki səbəblərdən olub. Mən bu partiyada əziyyət çəkmişəm. Ona görə də düşünürəm





## Nə qəzetçi olmağa qoyurlar, nə də gözetçi

Xalid KAZIMLI

**Bu** gün-sabah Müsavatın sabiq başqanı İsa Qəmbər "Yeni Müsavat" qəzetinin təsisçiliyindən imtina etməsinin 5 ili tamam olacaq.

O zaman bir çoxları gözləyirdi ki, qəzetin kursu kəskin şəkildə dəyişəcək. Bəziləri isə kursda heç bir dəyişiklik olmayacağını düşünürdü.

Bunların heç biri olmadı. Qəzet öz kursunu mərkəzə meylləndirdi - nə atılıb iqtidar düşərgəsinə keçdi, nə də yalnız müxalifət düşərgəsinin tribunası olaraq qaldı, xalqın qəzeti, haqqı tapdananların qaçacaq yeri olmağa çalışdı ("Oludu" demirəm, "olmağa çalışdı" deyirəm).

Amma budur, üstündən 5 il keçib, hələ də "Yeni Müsavat" iqtidar düşərgəsinə "partiya qəzeti", "Müsavatın qəzeti" kimi tövsif edirlər. Müxalifət düşərgəsinin mühüm bir hissəsində isə "iqtidar qəzeti", "oligarxlara işləyən qəzet" deyə damğalayırlar.

Bu, mətbu orqana Lenin yanaşmasıdır. Leninə görə, qəzet ən yaxşı təşviqatçı, təbliğatçıdır axı. Lenin qəzetin bu funksiyasını ən azı 100 il qabaq müəyyən edib, amma hələ də aktualdır. Ancaq çoxdandır dünya üzərində belə bir kriteriya var ki, qəzet sadəcə cəmiyyətə informasiya verməli, onu maarifləndirməli, daima həqiqətin izində olmalı, gözetçilik etməlidir.

Prinsipcə, qəzet sözü olan hər kəsə tribuna verməlidir, ictimaiyyətə maraqlı olan hər şeydən yazmalıdır, xalqın mənafeyinə zidd və uyğun olan hadisə, yenilik, proseslərə diqqət yetirməlidir və sair və ilaxır. Yeni qəzet iqtidar-müxalifət, üçüncü sektor fərqi qoymamalıdır, heç bir ayrı-seçkilikə (dini, milli, cinsi və s.) yol vermədən işləməlidir. Biz də buna çalışırıq.

Fəqət çətinidir... Hər kəsin əlində bir möhür var, elə bir gün olmaz ki, peşə fəaliyyətimizin üstünə damğa vurmasınlar: "İqtidara işləyirlər"; "Müxalifətə işləyirlər".

Gün ərzində musavat.com saytında 200-dən artıq qədər xəbər yayırıq, yazı yerləşdiririk. Bir neçəsində iqtidar nümayəndələrinin də mövqeyi olur, onlar da təbii ki, öz komandalarının siyasətini öyürlər. Bu verildimi, oluruq "iqtidar mediası". Bundan sonra müxalifət düşərgəsinə aid 50 xəbər qoyulsa da, damğanı götürməyəcəklər.

İqtidar adamları da eləcə. Onlarda damğa daha çoxdur: "Oliqarxlardan yazırlar", "nazirlərə ilişirlər", "kursumuzu vururlar", "rəqiblərimizə tribuna verirlər", "siyasi məhbuslar məsələsini qaldırırlar", "saxtakarlıqda ittiham edirlər", "düşmən dəyirmanına su tökürlər" və sair və ilaxır.

İctimaiyyət nümayəndələrinin qənaəti daha sarsıdıcıdır: "Əvvəlki kimi deyillər", "Vaxt vardı, necə sərt yazırdılar, çox yumşalblar", "Bunlar da belə getdilər" və s.

Sonuncu əfv məsələsində növbəti dəfə naqolay duruma qaldıq.

Şənbe və bayram günüyü, əfv sərəncamıyla azadlığa buraxılan şəxslərin cəzaçəkmə müəssisəsində yola salınmalarından başqa hadisə yox idi. Üstəlik, Penitensiar Xidmət əməkdaşlarımıza dəvət göndərmişdi. Dəyərləndirdik, dedik, burada ictimaiyyətə maraqlı olan informasiyalar çıxma bilər. Allahdan, elə də oldu. Bizim əməkdaşlar bir az çəvik tərpendilər, fotolar, videokadrlar çəkildilər, informasiyalar verdilər.

Ancaq bu hesaba alınmadı. Əksinə, bir çoxları qələmə verməyə çalışdı ki, guya bu hadisəni işıqlandırmaqla iqtidara işləyirik. Nə var, nə var, iki siyasi məhbusun Fəxri Xiyabana aparılaraq eks-prezident Heydər Əliyevin abidəsinə baş əydirilməsini göstərən şəkili xəbər vermişik.

Bunu başımıza töhmət edənlər həmin xəbərdən 15 dəqiqə əvvəl yaydığımız daha bir xəbəri "görməmişdilər": "Şahin Novruzlu Fəxri Xiyabana getmədi, atasının məzarını ziyarət etməyə getdi".

Ertəsi gün bu sətirlərin müəllifi azadlığa buraxılmayan siyasi dustaqlara aid "Bəs o biriləri?" başlıqlı yazı yazdı. Görək hansısa iqtidar qəzeti və ya iqtidara loyal olmaq istəyən media qurumu o yazının bircə abzasını verə bilərmə?

Bir bu deyil. Gün ərzində "Yeni Müsavat"da və musavat.com-da gedən onlarla material (siyasi məhbuslara, hökumətin müxtəlif sferalardakı anormal fəaliyyətinə dair) var ki, bir sətirini verməzlər, verə bilməzlər.

Eyni zamanda iqtidar mediasında müxalifətin fəaliyyətinə dair bir xoş söz rast gəlməzsən, bir liderin müsahibəsini, pozitiv açıqlamasını görməzsən. Onları yenə də bizdə görmək olar.

**Uzun sözün qısası, bu şəraitdə, hər kəsin damğa vurduğu ortamda qəzetçiliklə məşğul olmaq çox çətinidir. Adanı nə qəzetçi olmağa qoyurlar, nə də gözetçi. İttihamların bir gün öz-özünə səngiyəcəyini gözləməkdən başqa yol yoxdur.**

**H**üquq müdafiəçilərinin Monitoring Qrupunun üzvü, Qadınların Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu "Yeni Müsavat"ın suallarını cavablandırır. Hüquq müdafiəçisi prezidentin son əfv fərmanından və azadlığa çıxan siyasi məhbuslardan danışır.

- Novella xanım, sizin siyahıda neçə siyasi məhbus qaldı?

- Bizim siyahıdan dörd nəfər azadlığa buraxıldı. Hüquq müdafiəçisi Həsən Hüseynli və üç NİDA üzvü əfv fərmanına düşdü. Hazırda Monitoring Qrupunun siyahısında 37 nəfər siyasi məhbus qalıb. Onların arasında məhkəməsi olmayanlar var. Bilirsiniz ki, İntiqam Əliyevin, Leyla Yunusun, Rəsul Cəfərovun və digələrinin istintaqı yekunlaşmayıb. Ümid edirik ki, onları məhkəmədə azadlığa buraxacaqlar. Eyni zamanda, siyahıda olanlardan 27 nəfər barəsində məhkəmə hökmü çıxarılıb. Bizim gözləntimiz var ki, siyahımızda olanlar hissə-hissə azadlığa buraxılsın. Dekabra qədər onların hamısı azadlığa qovuşmalıdır.

- Yeni dekabrda növbəti əfv fərmanı gözlənilir?

- Biz də bunun üçün çalışırıq. Dekabrda əfv olmasını gözləyirik. Sadəcə, vaxt lazımdır. Hamısını buraxacaqlar. Avropa Şurasından da nümayəndə gəlib, onunla görüşürəmiz olacaq. Beynəlxalq təşkilatlar, Qərb təsisatları siyasi məhbusları ciddi şəkildə müdafiə edirlər, danışıqlar aparırlar. Bir məsələni bilmək lazımdır ki, hər şey Azərbaycanın daxilində həll olunur.

Avropa Şurası bəyanat verə bilər, sərt tənqidlər ola bilər. Ancaq Azərbaycan dövləti bunu icra etməlidir. Bu istiqamətdə də hökumətlə danışıqlar aparılmalıdır. Bu danışıqların, bəyanatların siyasi məhbuslara köməyi var. Ümumiyyətlə, beynəlxalq təşkilatların rolu böyükdür. Biz də çalışırıq ki, siyasi məhbus problemi həll olunsun.



## "İmkan verin, o gənclər həyatını yaşasın..."

**Novella Cəfəroğlu: "Qərb təsisatları siyasi məhbusları ciddi şəkildə müdafiə edirlər"**

**"Dekabra qədər siyahımızda olanların hamısının azadlığa buraxılmasına çalışırıq"**

Bizə çox söz deyirlər. Ancaq biz hökumətlə öz haqqımızda yox, siyasi məhbuslarla bağlı danışıqlar aparırıq. Populist çıxışlarla yox, əməlinlə siyasi məhbusların azadlığa çıxmasına köməklərini sübut etməlisən.

Mənim artıq 73 yaşım var. İndi o dünyamda Allah tərəfindən bəraət qazanmağa çalışırıq. Biz bu günahsız insanların azadlığa çıxması üçün çalışırıq. Siyasi məhbuslarla bağlı bir qəpik grant da almırıq. Grant layihələrimiz yalnız insan haqları, qadınların hüquqları ilə bağlı olur. Artıq 25 ildir

bu işlə məşğuluq. Tək istəyimiz o insanların ailələrinə, azadlıqlarına qovuşmağa nail olmaqdır.

- Novella xanım, NİDA üzvlərinin Fəxri Xiyabanda baş əyməsi tənqid olunur, buna münasibətiniz necədir?

- Əvvəla, Bəxtiyar Quliyev də həbsdə yazdığı əfv ərizəsində qeyd etmişdi ki, azadlığa çıxandan sonra ziyarətə gedəcək. Mən bu gəncləri qınamıram və heç kim də onlara pis bir söz deməsin. İmkan verin, o gənclər həyatını yaşasın. Kimsə bunu sınaq, əzilmək kimi qələmə verə bilər. Ancaq baş

əyməklə heç nə dəyişmir, onları qınaq hədəfinə çıxarmayın.

Kənardan danışmaq asandır, həbsdə olmayan adamlar bunu deyə bilməz. Kimsə iradəli olur, kimse gücsüz çıxır. Bu, insanın fiziki hazırlığından asılıdır. Ona görə də heç kəs o uşaqları qınamasın. Hələ bilmək olmaz ki, sabah necə olacaq.

Onu nəzərə alın ki, indi həbsdə olan və üçü də azadlığa çıxan NİDA üzvləri müdafiə nazirinin istefasına nail olublar. Məhz gənclərin əsgər ölümlərinə etiraz olaraq keçirdiyi mitinglərin Səfər Əbiyevin istefaya göndərilməsinə təsiri oldu.

Yeni gənclər olduqca böyük iş görüblər və ölkədə uzun illər nazir olmuş birinin vəzifədən getməsinə nail olublar.

- Bəs, Avropa Məhkəməsinin barəsində qərarı olan İlqar Məmmədov və Əli İnsanovun azadlığa çıxması gözlənilirmi?

- Biz çalışırıq ki, İlqar Məmmədov barəsində məhkəmə qərarı icra olunsun. Dekabrda onun da azadlığa çıxmasını gözləyirik. Əli müəllimə gəlincə, ləyaqətli adamdır, Azərbaycan həkim kimi köməyi dəyə bilər. Onun da azadlığa çıxmasını istəyirik. Hər şey oktyabrın 22-də aydın olacaq. Bizim görüşlərimiz planda var və ondan sonra əlaqə saxlayın, daha ətraflı danışmaq mümkün olacaq. Ayın 22-də hər şeyi açacağıq.

□ **Emil SALAMOĞLU**

# Əfvlə azadlığa çıxanlar danışdı

**Həsən Hüseynli gələcək planlarını açıqladı**

**P**rezident İlham Əliyevin əfv sərəncamı ilə oktyabrın 18-də azadlığa çıxan QHT rəhbəri Həsən Hüseynli və NİDA Vətəndaş Hərəkatının üzvü olmuş sabiq məhbus Bəxtiyar Quliyev "mediaforum" saytına danışdı.

H.Hüseynli bildirdi ki, gözlənilmədən azadlığa çıxdığı üçün rəhbərlik etdiyi təşkilatın gələcək fəaliyyəti haqda fikirləşmək imkanı olmayıb: "Hələ ki, iki həftə səhhətimlə məşğul olub müalicə alacam. Daha sonra psixoloji olaraq dincəlmək üçün istirahət etməliyəm. Sonda işim haqda ciddi fikirləşəcəm. QHT sahəsində çalışmaq imkanı olsa, təşkilatın işini davam etdirəcəm".

Həsən Hüseynli silah tətbiq etməklə xuliqanlıq və qanunsuz olaraq soyuq silah gəzdirmə ittihamı ilə məhkum

olmuşdu. O, iyulun 14-də Gəncənin Nizami Rayon Məhkəməsində 6 il müddətinə azadlıqdan məhrum edilmiş və məhkəmə zalında həbs olunmuşdu.

57 yaşlı Həsən Hüseynli 2009-cu ildən Gəncədə fəaliyyət göstərən "Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzi İctimai Birliyinin rəhbəridir, fizika-riyaziyyat elmləri namizədir.

NİDA Vətəndaş Hərəkatının üzvü olmuş sabiq məhbus Bəxtiyar Quliyev isə eyib ki, təhsilini davam etdirmək istəyir, karyera planları qurur: "Siyasi fəaliyyətimi bitirmişəm. Bundan sonra siyasətlə məşğul olmayacam. Azadlığa çıxmaqla hər şeyi geridə qoymuşam. Dostlarımı daha yaxından tanıdım. Prezidentə müraciət etdiyimə görə məni qına-

yanlar oldu. Müraciəti yazmadan öncə də bəzi hərəketlərimi qınayanlar vardı. Bundan sonra kimin əsl dost olduğunu bilirəm.

Həbsdən çıxandan sonra çoxdan tanıdığım adamlardan heç kim zəng etmədi. Lakin gözləmədiyim şəxslər həm həbsdə olanda məni axtarıdılar, həm də azadlığa çıxanda mənimlə maraqlandırlar. Bundan sonra daha düşüncəli addımlar atacam, böyük səhvlərə yol verməyəcəm".

1993-cü ildə Bakıda anadan olan Bəxtiyar Quliyev 2010-cu ildən həbs edildiyi 2013-cü ilədək Bakı Peşə Liseyində telekommunikasiya ixtisası üzrə təhsil alıb. O, 2013-cü ilin yazında digər NİDA-çı gənclərlə birlikdə tutulmuş, kütləvi iğtişaşları təşkil etmə cəhdi ittihamı ilə 7 il müd-



dətinə azadlıqdan məhrum edilmişdi.

Bəxtiyar Quliyev iyunun 2-də bəyanat yaymış və prezident İlham Əliyevə müraciət etmiş, tənribatçı qüvvələrin təsiri altında cinayət əməli törətdiyini, siyasi məhbus adlandırılmasına etiraz etdiyini və NİDA-dan çıxdığını vurğulamışdı.





edilən şəxslər 6 aydan sonra yenidən üzv ola bilərlər. Cəmiyyətdə Orxan bəyə qarşı guya ki, bizim qərəzli olmağımız kimi formalaşan fikirlər tamamilə yanlışdır. Biz bütün məhbuslara eyni gözle baxırıq. Bütün bəyanatlarımızda Orxanın adını həmişə salmışıq. Əlimizdən gələni edirik. Qurultayın bəyanatında da Orxanın adını salmışıq. O, yenidən partiyamıza üzv olarsa, siyasi məhbusların siyahısında Müsavat məhbusu kimi gedəcək".

**Gənc fəalın son durumu ilə maraqlandıq. Anası Rəhi-**

## Azadlıqda olmaq xoş olsa da...



**Hüseynbala SƏLİMOV**

**D**aha bir əfv fərmanı imzalandı. Amma onlarla siyasi məhbus bu fərmandan kənar qaldı. Halbuki ölkənin hüquq müdafiə təşkilatları, beynəlxalq institutlar onları da siyasi məhbus kimi tanıyırdı.

Təbii ki, azadlığa çıxanlara görə yalnız sevinmək qalır. Amma ortalıqda kiçik bir nüans olmasaydı.

Məhkəmə proseslərində hamı özünün günahsız olduğunu sübut etməyə cəhd edir.

Bir çox hallarda bu, elə həqiqətdən də belə olur-prosesdə qərəz o qədər aşkar olur ki, müttəhimlərə qarşı ən neqativ tonda köklənmiş insanlar belə bu proseslərin sifarişli olması ilə razılaşmalı olurlar...

Amma orada-məhbəsdə nə baş verirsə, bir neçə aydan sonra hamı başlayır öz "günah"larını etiraf etməyə, "səhv etdiyini başa düşməyə" və əfv diləməyə...

Bu mürciətlər israrlı olanda əfv də olur. Amma həttə təqiblərə məruz qalanlar belə bir detala fikir vermirlər ki, Azərbaycanda siyasi səbəblərdən təqib olunanları da adi cinayətkarların dəstəsinə qatır və onlarla birlikdə əfv edirlər.

Əslində bu, çox neqativ haldır. Amma nə edəsən ki, bu ölkədə heç kim bilavasitə siyasi maddələrə görə ittiham olunmur-bir də güşürsən ki, bütün ölkənin tanıdığı bir adamı "xuliqanlıq" maddəsi ilə ittiham edirlər...

Əslində bu əfv serialları hələ 90-cı illərdən başlamışdı. Bütün digər siyasi proseslər kimi əfv seriallarının da ssenarisini o illərdən cızılmışdı. Bu dövrdə və bu minvalla bəlkə də yüzlərlə insan guya ki, bağışlanıb...

Ortada bəraət alanlar da olmuşdu. Amma bu, tam mənada bəraət olmurdu. Avropa İnsan Haqları Məhkəməsi kimi azad olması haqqında qərar verəndən sonra daha heç bir şeyin mümkün olmadığını anlayan hakimiyyət sonda günahsız insanları "bağışlayır", əfv edirdi...

Bu aspektdən yanaşanda heç kim birmənalı şəkildə bəraət almırdı. Sonda yenə də hər şey hakimiyyətin humanist məramının təntənəsi kimi baş verirdi...

Burada mühüm bir aspekti də nəzərdən qaçırmayalım. Ötən 20 il ərzində bu proseslər ölkədə siyasi mühitin azacıq da olsa mülayimləşməsinə gətirib çıxarmayıb. Siyasi sistem daha çox mürtəceleşməyə doğru gedib, nəinki onun mülayimləşməsinə gətirib çıxarıb...

Bəlkə də Avropa Şurası və bütövlükdə Avropa üçün bu, böyük bir biabırılıqdır-Şərqi Avropa ölkəsi kimi təsnif edilən bir yerdə hələ də siyasi məhbuslar var, hələ də insanların siyasi baxışlarına görə təqib edir, onları qondarma maddələrlə məhkum edirlər...

Məhbəs elə bir yerdir ki, heç kimi atdığı addıma görə qınamaq olmur. Amma siyasi fəaliyyət yolunu seçmiş insanlar nəyi de olmasa bu yoldakı məhrumiyyətləri nəzərə almalıdırlar. Dünyada 20 ildən çox məhbəs həyatı və acı məhrumiyyətlər yaşayan insanlar olub, amma sınımayıblar, öz hərəketlərinə, etdiklərinə görə peşiman olmayıblar...

Bir daha deyirik ki, məhbəs həyatı görmüş insanlara nəyi necə etməyi tövsiyyə etməkdən çox-çox uzağıq-ən azı ona görə ki, bu ölkənin azad və asudə həyatına baxıb onun məhbəsləri haqqında müəyyən qənaət əldə etmək elə də çətin deyil...

Amma nə etmək olar? İnsanlar harada və necə siyasi fəaliyyətlə məşğul olduqlarının fərqi olmalıdır. Siyasi məhbuslara beynəlxalq diqqət var- onların adını hesabatlarla salır, müxtəlif mükafatlara təqdim edirlər...

Əslində siyasi məhbus da buna layiq davranış tərzini nümayiş etdirməlidir. Söz yox ki, çətin, olduqca çətin.

Bir neçə il bundan əvvəl olmuş bir söhbəti xatırlatmaq istərdik. Təqiblərin növbəti dalğasının baş alıb getdiyi bir dövrdə bir-iki nəfər oturub ölkədəki vəziyyəti müzakirə edirdik. Hamımız bu fikirdə idik ki, kimi olsa da, Leyla Yunusu həbs edə bilməzlər...

Düşünürdük ki, hakimiyyət heç vaxt bu həddə qədər getməz, beynəlxalq institutların təkisi bu addıma imkan verməz...

Amma Leyla Yunus həbs olundu. Özü də 2014-cü ildə. Təbii ki, istintaqın bütün dəlilləri aydın olmamış bu xüsusda hər hansı bir fikir demək niyyətimiz yoxdur. Sadəcə, ölkədəki proseslərin inkişaf dinamikasını cızmaq istədik...

Əvvəldə qeyd etdiyimiz bir detala bir daha qayıtmaq istərdik. Kimisə haradasa görüldüyünə, kimisə guya ki, bir kimsəni "vurduğunu" görə məhbəsə atmaq bəlkə də hakimiyyətə daha bir neçə il uzatmaq mümkündür.

Amma belə bir həqiqət var ki, azadlıqla rəqabətdə instənən ideya və ya siyasi sitem acizdir.

**Kim bunu tez dərk edirsə, təkə öz cəmiyyətini və ölkəsinin insanlarını xilas etmir, həm də özünü və yaxınlarını xilas edir...**

# Həbsdəki gəncin anası:

## "Bu ölkədən gedirik..."

**S**iyasi əqidəsinə görə həbs olunan gənclərin sıraları günbəgün genişlənməkdədir. Belə gənclərdən biri də Orxan Əyyubzadədir. O, artıq 6 aydır ki, həbsxana həyatı yaşayır. Oktyabrın 15-də gənc fəal Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

**Orxan Əyyubzadə Qarabağ qazisi Zaur Həsənovun intihar etməsindən sonra keçirilən ilk və yeganə aksiyanın təşkilatçısı olub.** Məhz buna görə həbs olunaraq 20 sutka həbs cəzası alıb. Çoxları onun haqqında açılan cinayət işinin məhz bu amilə görə olduğunu düşünürlər. Gənc fəal Müsavat Partiyasının üz-

### Orxan Əyyubzadənin anası: "Heç bir sübut olmadan övladımızın gəncliyini məhv etdilər"

vü olub. 1 il öncə Müsavat Gənclər Təşkilatına keçirilən səs-küylü seçkidən sonra Müsavat Divanı tərəfindən nizamnaməni pozduğuna görə, partiya sıralarından xaric edilib. 6 aydan sonra yenidən partiyaya üzv olmaq istəsə də, həmin ərəfədə NİDA-çılara oxunan hökmə etiraz etdiyinə görə həbs edilərək 20 sutka inzibati həbs cəzası alıb. Həbs müddəti başa çatdı zaman haqqında 315.1

(hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə cinayət işi açılıb. Gənc fəal Ukraynada təhsil alırdı. Həbs olunduğuna görə təhsilini yarımçıq qoyub.

Partiya sıralarından xaric olunduqdan sonra Orxan Əyyubzadə hər yerdə özünü daim Müsavatın üzvü kimi təqdim edib. Ukraynada baş verən inqilabda meydana daim Müsavat bayrağı ilə çıxıb.

Onu da qeyd edək ki, hazırda demokratik düşərgə qəhrəman axtarışındadır. Amma öz içindəki qəhrəmanı sanki ya görmür, ya da, görmək istəmir. Xüsusilə, bu məsələ iki gün öncə əfv yazıb azadlığa çıxan keçmiş NİDA üzvlərinin mürciətlərindən sonra daha da aktuallaşdı.

Müsavat məhbuslarının əqidəyə və təşkilata sadıqlığı inkişaf qədər cəmiyyətdə daim nümunə olub. Təsəvvüf deyil ki, indiyə qədər həbsdə olan heç bir Müsavat məhbusu əfv ərəzəsi yazmayıb. Buna nümunə olaraq 2003-ün oktyabr və 2012-nin 2 aprel məhbuslarını göstərmək olar. Orxan Əyyubzadə də bu sərəfəyə qoşulacaq məhbuslardandır. Cəmiyyətdə belə bir fikir formalaşmış ki, Müsavat rəhbərliyi gənc fəala qarşı daim qərəzli münasibət göstərir. Xüsusilə Müsavat Gənclər Təşkilatının sədri partiyadan istefa verəndən sonra bu münasibət daha da aktuallaşmış.

**Müsavat funksioneri Gülağa Aslanlı Orxan Əyyubzadəni daim diqqətdə saxladıklarını bildirdi:** "Partiyamızın nizamnaməsinə görə xaric

**mə Məmmədova övladına oxunan iki il həbs cəzası ilə bağlı bunları dedi:** "Orxan haqsızlıq olduğuna görə, özünü pis hiss edir. Məhkəmədə hökm oxunan zaman elə bil yer ayağımın altından qaçdı. Özümü zorla saxladım, çünki onun ağlamaqdan xoşu gəlir. Həm də dedi ki, qoy bunlar mənim anamın ağlamağını görməsin. Amma bayıra çıxanda mənə bir hönkürtü gəldi. Gördüm ki, Orxan Carçının yanaqlarından göz yaşları axır. Orxan Carçı mənə dedi ki, mən Orxanın həbsinə görə yox, sənin özünü necə möhkəm saxlamağına ağladım. Yeni biz bilir ki, hakimiyyət övladımızdan qisas alır. Allah böyükdür".

**Rəhimə Məmmədova Apelyasiya Məhkəməsinə ümid etmədiklərini də qeyd etdi:** "Orxan oktyabrın 17-də zəng vurmuşdu. "Zon"a getməsinə gözləyir. İnanmır ki, apelyasiya şikayəti təmin olunsun. Hakim bu işin tapşırığı olduğunu açıq dedi. Bildirdi ki, 1 ay bundan qabaq Orxanın işi kəsilib".

**Gənc fəalın anası onu da qeyd etdi ki, Orxan azadlığa çıxan kimi ölkə vətəndaşlığından imtina edəcəklər:** "Atası səbirsizliklə Orxanın azadlığa çıxmasını gözləyir. Orxan çıxan kimi vətəndaşlıqdan imtina edəcəyik. Bu ölkədən çıxıb gedəcəyik. Artıq insan haqsızlığa dözmə bilmir. Heç bir sübut olmadan övladımızın gəncliyini məhv etdilər. İndi də reis hər gün Orxanı yanına çağırırdı deyir ki, əfv ərəzəsi yazmalısan. Təbii ki, Orxan da imtina edir".



### Göyçayda 10-cu sinif şagirdi maşınla öz müəllimini vurub

**G**öyçay rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində rayonun Ləkçiplaq kənd 1 saylı orta məktəbin qarşısında baş verib.

Məktəbin 10-cu sinif şagirdi, Yalman kənd sakini Əzizov Ağca Usub oğlu atasına məxsus "VAZ-2104" markalı minik maşınını evdən xəbərsiz qaçıraraq yolda qəza törədib. Şagird yolu keçən piyadani - Ləkçiplaq kənd 1 saylı orta məktəbin bədən tərbiyəsi müəllimi Öməröv Məhəmməd Habil oğlunu vurub. Hadisə şahidlərinin sözlərinə görə, maşın piyadanın üstündən keçib. Müəllim ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.

**Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.**



# Həmsədrilər prezidentlərin Paris görüşü ərəfəsində bəyanat yaydılar

"Biz dövlət başçılarının görüşünü gözləyirik və buna böyük ümidlə baxırıq"

**R**egiona səfərlərini başa vuran ATƏT-in Minsk qrupu həmsədriləri bu səfərin nəticəsi olaraq bəyanat yayıblar. Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun Rusiyadan və Fransadan olan həmsədriləri İqor Popov və Pyer Andrie ATƏT-in monitorinqində iştirak etmək və ölkələrin liderləri ilə görüşmək üçün regiona baş çəkiblər. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjy Kasprşik həmsədriləri müşayiət edib. Amerikalı həmsədr Ceyms Uorlik şəxsi səbəblərdən səfərə qatılmayıb. Səfər zamanı amerika tərəfini həmsədrin köməkçisi Devid Salvon təmsil edib.

Həmsədrilər bildırıblər ki, Bakıda prezident İlham Əliyev, İrəvanda prezident Serj Sərkisyanla və digər rəsmi şəxslərlə görüşüblər. Bakıda və İrəvanda oktyabrın sonunda Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə keçirilməsi nəzərdə tutulan Ermənistan və Azərbaycan prezidentlərinin görüşü müzakirə edilib: "Biz dövlət başçılarının görüşünü gözləyirik və buna böyük ümidlə baxırıq". Həmsədrilər yay aylarında gərginliyin artmasından sonra təmas xəttində vəziyyətin sabitləşdiyini qeyd ediblər, son günlər baş verən atəşkəs pozuntularının kəskin hal almayaacağına ümid etdiklərini bildırıblər.

Xatırladaq ki, dövlət başçılarının görüşü Fransa paytaxtında oktyabrın 27-də baş tutacaq.

Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri üzrə aparılır. Madrid sənədinə görə, Ermənistan qoşunları ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan dan çıxmalı, Laçın və Kəlbəcər ikinci mərhələdə boşaldılmalıdır. Prinsiplər Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını, Dağlıq Qarabağın yekun statusunu həmin bölgədə keçiriləcək referendumda müəyyən etməyi də nəzərdə tutur.

Prezidentlərin Paris görüşünə böyük maraq və diqqət var. F.Ollandın təşəbbüsü ilə baş tutacaq görüşdən göz-

ləntilər isə müxtəlifdir. Həm Azərbaycanda, həm də Ermənistanda bir sıra ekspertlər bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlər olacağını düşünürlər. Bununla belə bunun əksini düşünenlər də var. Xüsusən də Azərbaycanda bu cür düşüncələr hesab edirlər ki, Ermənistan yenə konstruktiv mövqə tutmayacaq deyə münaqişənin həlli istiqamətində elə bir ciddi addımın atılması mümkün olmayacaq. Bu cür düşüncələr fikirlərini belə əsaslandırılar ki, hazırda Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir. Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasından sonra bu ölkədə vəziyyət daha da gərginləşib və hakimiyyətə qarşı etirazlar artıb. Üstəlik də Ermənistanın bu qərarı və Rusiyanın patronajlığı altında olmasını rəsmiləndirdiyindən Avropanın Ermənistanda hakimiyyəti dəyişmək üçün düyməyə basması haqda xəbərlər var. Ermənistan müxalifətinin bu günlərdə keçirdiyi izdahamlı aksiyaların da bunun göstəricisi olduğu bildırıllir.

Etirazlar isə getdikcə artır və prezidentlərin Paris görüşündən üç gün əvvəl müxalifətin İrəvanda növbəti mitinqi keçiriləcək. Prezident serj Sərkisyanın istefasını tələb edən müxalifət Ermənistanın Avropa İqtisadi Birliyinə qoşulmasını etiraz edir və hesab edir ki, guya Dağlıq Qarabağ məsələ-



si ilə bağlı ortada hansısa alver predmeti var. Belə bir məqamda Ermənistan hakimiyyətinin, konkret olaraq Serj Sərkisyanın Parisdə hər hansı konstruktiv mövqə tutacağı inandırıcı görünür.

Bəzi ekspertlər isə hesab edir ki, S.Sərkisyan Fransa paytaxtında Ermənistanın guya konstruktiv olduğunu göstərmək üçün müəyyən gedişlər edə bilər. Amma heç şübhəsiz ki, Azərbaycan tərəfi hər zaman olduğu kimi Paris görüşündə də Ermənistandan konkret və konstruktiv mövqə tələb edəcək. Çünki rəsmi Bakı bununla bağlı ortaya konkret mövqə qoyub və xarici işlər naziri Elmar Məmmədov bir neçə gün əvvəl prezidentlərin Paris görüşünü şərh edərkən bildırıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə hər bir görüşün səmərəli olmasını istərdi ki, bu proses irəliləsin.

Nazir deyib ki, Azərbaycan böyük sülh sazişi üzərində işə başlamağa hazırdır.

**E.Məmmədov qeyd edib ki, qoşunların çıxarılması, qaçqınların qaytarılması, nəqliyyat və infrastrukturla bağlı məsələlərin həlli üzrə strukturlar arasında işçilərinin yaradılması haqqında bir sıra təkliflər olub:** "Azərbaycan ekspertlər səviyyəsində belə danışıqlara başlamağa hazırdır. Biz Ermənistan tərəfindən cavab gözləyirik".

Qeyd edək ki, prezidentlərin Paris görüşündə ATƏT-in Minsk qrupunun həmsədriləri də iştirak edəcəklər.

**Politoloq Vəfa Quluzadə** prezidentlərin Parisdə keçiriləcək görüşündən heç bir gözləntisinin olmadığını bildırıb. O, Azadlıq Radiosuna deyib ki, Rusiya regiona nəzarət etdiyi müddətdə danışıqlarda heç bir irəliləyiş gözlənməyəcək deyil: "Ermənistan hələ ki Rusiyanın tam nəzarətindədir. O müstə-

qil dövlət kimi bir addım atmaq iqtidarında olsa, böyük irəliləyiş əldə etmək olar. Ermənistan bu dəfə həqiqətən də sülhdə maraqlı olduğunu bildirsə, Rusiyadan fərqli mövqə qoysa, bu, həqiqətən də irəliləyiş ola bilər. Ancaq mən hələ belə bir şey gözləmirəm. Çünki Rusiya hələ də Cənubi Qafqaz regionuna nəzarət edir. Ukrayna böhranı nəticəsində Rusiyanı zəiflətmək mümkün olarsa, Rusiya sanksiyalara görə imperiya mövqələrindən çəkilərsə və Ermənistan müstəqilliyə doğru addım ata biləcəksə, bu, həqiqətən də irəliləyiş ola bilər və bunun əsası Parisdə qoyula bilər".

**Vəfa Quluzadə Minsk qrupu həmsədrilərinin növbəti səfərini isə nəticəsiz adlandırır:** "Bu, sıradan səfərdir. Ortaqda təzə heç nə yoxdur. ATƏT-in Minsk qrupu həmişə özünün fəaliyyətinin olmasını nümayiş etdirmək istəyir. Bu sadəcə təraflərə növbəti müraciətdir

"gədin oturun danışın, sülhə nail olun. Bu da ki, 22 ildir davam edir".

**Deputat Fazil Mustafa** da mətbuata bildırıb ki, hazırda Dağlıq Qarabağ probleminin həllində yenilik gözləmək çətindir. Onun fikrincə, Paris görüşü yenə də görüş xatirinə olacaq, hər hansı sülh sazişi bağlama, Ermənistanın Azərbaycan üçün məqbul olan hər hansı sazişə müsbət yanaşacağı ehtimalı yoxdur.

**F.Mustafa deyib ki, Rusiya ilə Qərbr arasındakı indiki bu böhranlı durum tərəflər arasında tez-tez Dağlıq Qarabağla bağlı görüşlərin məkanında dəyişiklik yaradacaq:** "Qərbr ardınca Rusiya da görünür belə bir formal görüş keçirəcək, ardınca tenə də Avropada başqa bir görüş planlaşdırılacaq. İndiki böhran problemin həllini daha da qeyri-müəyyənliyə gətirdi.

Deputat "Con Kerrinin Uels görüşündə iki dövlət başçısını görüşdürməsi isə göstərdi ki, Ağ Ev Qarabağ məsələsini Rusiyanın təkbəşinə həll etməsinə imkan verməyəcək və qərbrin Ukraynadakı məğlubiyyətinin əvəzini çıxmaq üçün Qafqazda yeni aktiv planların icrasına başlayacaq" sualına isə belə cavab verib:

"Əslində Azərbaycan bu təhlükəni hiss edərək vaxtında çevik diplomatiya ilə gərginliyi keyli azalda bildi. Xüsusilə də Rusiya ilə münasibətlərin yaxşılaşdırılması, eyni zamanda Qərblə də isti təmaslar balanslı siyasətin davam edəcəyini göstərir. Ancaq məsələnin həllində Rusiyanın rolu daha çox hiss olunmağa başlayıb. Əslində Qərbrin Dağlıq Qarabağla bağlı mövqeri Rusiyanıkindən fərqlənir. Ona görə də Azərbaycan heç bir tərəfə ağırlıq vermədən öz variantını qəbul etməyə çalışmalıdır".

# Ermənilerin növbəti hiyləsi

İrəvan Saakyanın dili ilə həmsədr ölkələrin prezidentlərini Dağlıq Qarabağa çağırırdı

**D**ağlıq Qarabağdakı separatçı rejimin "prezidenti" Bako Saakyan ATƏT-in Minsk qrupunun həmsədriləri olan dövlətlərin başçılarını - ABŞ prezidenti Barak Obamanı, Rusiya prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Fransua Ollandı Azərbaycanın bu bölgəsinə səfərə dəvət edib.

Modern.az xəbər verir ki, bu barədə Saakyan "Amerikanın Səsi"nə müsahibəsində deyib:

"Bizim fikrimizcə, bir ölkənin taleyi ilə məşğul olan həmsədr dövlətlərin rəhbərləri bu

ölkənin xalqı ilə birbaşa ünsiyyətdə olmadan ciddi uğurlar əldə edə bilməzlər. Biz bu gün hesab edirik ki, beynəlxalq ictimaiyyətin reallaşdırdığı cəmiyyətlə işində ən böyük çatışmazlığı məhz budur".

Saakyanın bu bəyanatından sonar Fransanın Xarici İş-

lər Nazirliyinin mətbuat katibi Fransanın bəzi şəhərlərinin merlərinin Dağlıq Qarabağa səfərlərini şərh edərkən deyib ki, bəzi yerli özünüidarəetmə orqanlarının təşəbbüsləri Parisin mövqeyini heç cür dəyişmir.

**O bildırıb ki, Fransa Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və ATƏT-in Minsk Qrupunun həmsədriləri olmaqla, münaqişənin siyasi və diplomatik həlli yolunu tapmağa tamamilə sadıqdır:** "Minsk Qrupu çərçivəsində və danışıqlarda yeni təkan vermək üçün Fransa prezidenti may ayında Bakıya və İrəvana etdiyi səfəri zamanı öz erməni və azərbaycanlı həmkarlarına münaqişənin həlli yollarını müzakirə etmək üçün bu payız Parisdə bir araya gəlmələrini təklif etmişdi".



Ekspertlər Saakyanın bu çağırışını prezidentlərin Paris görüşü ərəfəsində Ermənistanın yeni hiyləsi hesab edirlər. Onların fikrincə, İrəvan bu sərəsəm çağırışı "DQR prezidenti"nin dili ilə səsləndirməklə, Paris görüşü ərəfəsində Dağlıq Qarabağ mü-

naqişəsində üçüncü tərəfin də olması fikrini növbəti gündəmə gətirmək cəhdi güdür. Ancaq Saakyanın bu çağırışı rəsmi çağırış kimi qəbul edilməyəcək və bunun Qarabağ məsələsi ilə bağlı gedən prosesə heç bir təsiri olmayacaq.





# Soyuqda dilənməyə məcbur edilən uşağın hekayəti..

**Müzəffər Baxış:** "O uşağın həyatı üçün birbaşa təhlükə varsa, valideynlərindən alına bilər"

**B**azar günü axşam saatlarında işdən çıxıb evə gedərkən metronun "Neftçilər" stansiyası yaxınlığında körpə bir qızın soyuq və küləkli havada yerdə oturub ağladığını gördük. Əynindəki paltarları və sifəti çirkli olan bu qızcağın təxminən 4-5 yaşları vardı. Uşaq soyuqdan əsir və dayanmadan ağlayırdı. İnsanların bəziləri uşağın yanından etinasız ötürüb keçir, bəziləri isə acıyaraq qarşısındakı kiçik dəmir qaba pul atırdı. Uşağa yaxınlaşıb danışdırmağa cəhd etdik. Lakin uşaq elə ağlayırdı ki, sanki ona işgəncə verildirdi.

Düzdür, o uşağı küləkli və soyuq havada yerdə oturmağa məcbur etmək böyük işgəncədir və insanlığa sığmayan bir hərəkətdir. Biz uşağa yaxınlaşdıqdan sonra yoldan ötən bir neçə nəfər də bu acınacaqlı duruma biganə qalmayıb ona yaxınlaşıb suallar verməyə başladılar. Ancaq uşaq heç bir sualı cavablandırmır, ele hey ağlayırdı. Elə insanlar vardı ki, uşağa acımamağı tövsiyə edir, uşağın anasının aralıda dayandığını və nəzarət etdiyini deyirdi. Elə bu vaxt uzaqdan bir neçə qadın gəldi. Bu qadınlar xarici görünüşlərindən qaraçıya bənzəyirdi. Qadınlardan biri uşağın anası olduğunu iddia edirdi. Əgər onu ana adlandıraq mümkünsə, uşağın anası olduğunu iddia edən bu qadın körpənin ətrafına yığışan və onu qınayanlara qarşı kobud reaksiya verdi: "Nə istəyirsiniz, uşaq mənimdi özüm bilərəm. Harada istəsəm oturdaram, harada istəsəm diləndirərəm. Bunun heç kimə dəxili yoxdur. Sən getirib mənə çörək verəcəksən?! Biz də belə pul qazanırıq!" Qadına "sənin əlin-ayağın sağdır, niyə işləmirsin" dedikdə isə o, qadına yaraşmayacaq bir tərzdə cavab verdi. Ətrafa insan-

ların çox toplaşdığını gören qadın uşağın qolundan kobud bir formada tutub, sanki qayğısına qalmış kimi "niyə ağlayırsan" deyərək bizdən uzaqlaşdırdı. Uşaq gedərkən ağlaya-ağlaya başına toplaşmış inanlara göz gəzdirdi. O baxışları ilə sanki "məni xilas edin" deyirdi. Amma həmin an heç kimin əlindən heç nə gəlmirdi. Bir neçə dəqiqədən sonra isə həmin uşağı bir az irəlində yene həmin vəziyyətdə yerdə oturub ağlayan gördük. Uşağın anası isə bir neçə dilənçi qadınla avtobus dayanacağına dayanaraq uzaqdan bu zavallı körpəyə nəzarət edirdi. Onunla birgə olan azyaşlı iki oğlan uşağı isə yoldan keçənlərin qabağını kəsir və pul istəyirdi.

Uşaqlar bizim gələcəyimizdir deyirlər. Bu cür uşaqlar isə say-sız hesabsızdır. Onların necə bir gələcəyi olacağını düşünəndə isə insanı dəhşət bürüyür. Uşağın bu vəziyyətə düşməsinə günahkar kimdir, valideynmi, cəmiyyətmə bunu deyə bilərik. Amma hər halda normal şüuru və analıq hissi olan heç bir qadın öz övladına bu cür işgəncə verməz.

Maraqlıdır, övladını kiçik yaşlarından dilənməyə və işləməyə

məcbur edən şəxs valideynlik hüququndan məhrum edilə bilərmi?

**Hüquqşünas Müzəffər Baxış** bildirdi ki, uşağın həyatı üçün birbaşa təhlükə varsa, o uşaq valideynlərdən alına bilər: "Belə hərəkətlər avaralılıq məşğul olma hesab edilir. Avaralılıqla məşğul olmağa görə İnzibati Xətalər Məcəlləsinin 307-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulur və həmin maddənin qeyd hissəsində yazılır ki, bu maddədə avaralılıqla məşğul olan dedikdə müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai fəaliyyətlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan, mütəmadi olaraq xırda oğurluq və digər çirkli yollarla dolanan şəxslər başa düşülür. Həmin məcəllənin 307-1.2 maddəsində yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən avaralılığa cəlb edilməsinə görə 10 manatdan 15 manatadək cərimə və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda o 15 gün müddətə inzibati həbs tətbiq edilir. Yeni əgər azyaşlı uşaqlar valideynləri və ya digər şəxslər tərəfindən dilənməyə məcbur edilirsə, bu inzibati xəttədir. Buna görə də İnzibati Xətalər Məcəlləsinin 107-1.2-ci maddəsinə uyğun inzibati məsuliyyət nəzərdə tutulur. Amma 4 yaşlı uşaq soyuq havada diləndirilsə,

bu artıq uşağın həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Ona görə də bizim Ailə Məcəlləsində də bu qəbildən olan hərəkətlərin tənzimlənməsi üçün xüsusi norma nəzərdə tutulub. Ailə Məcəlləsinin 72-ci maddəsinə görə uşağın sağlamlığı və həyatı üçün birbaşa təhlükə olduqda uşağın valideynlərindən alınması proseduru nəzərdə tutulur. Həmin məcəllənin 72.1-ci maddəsinə görə uşağın sağlamlığı və həyatı birbaşa təhlükədə olduqda, müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərindən və ya onu qəyyumluğa götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Müvafiq icra Hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir. Müvafiq icra Hakimiyyəti orqanı dedikdə yerli icra Hakimiyyətlərinin qəyyumluq orqanları başa düşülür. Həmin məcəllənin 72.1-ci maddəsinə görə uşağı götürən müvafiq icra orqanı dərhal prokurora müraciət etməyə və uşağı müvəqqəti yerləşdirməyə borcludur. Həmin orqan uşağın alınması barədə aktın çıxarılmasından sonra iki gün ərzində məhkəməyə valideynləri valideynlik hüququndan məhrum etməyə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər. Yeni bu proseduru qanunvericilikdə bu qaydada nəzərdə tutulub. O uşağın həyatı üçün birbaşa təhlükə varsa, valideynlərdən alına bilər".

□ Günel MANAFLI  
Fotolar müəllifindir

## "Evli insanların bir-birinə qoşulub qaçması rüsvayçı haldır, amma..."

**Psixoloq:** "Əsas səbəb erkən nikahlar və kiçik yaşda qızların onların razılığı olmadan evləndirilməsidir..."

Şabranın Uzunboyad kəndində baş verən hadisə təkə kənd sakinləri arasında deyil, ölkə mətbuatında da şok effekti yaratdı. ANS TV-nin yaydığı məlumatına görə, bu kəndin sakini, əslən Sumqayıtın Corat qəsəbəsindən olan İlham Atayev qonşusunun həyat yoldaşını, iki uşaq anası olan 21 yaşlı Güleri Məmmədovanı qaçırdı. Qeyd edək ki, evli olan hər iki şəxs kənddə qonşu evlərdə yaşayıblar. Bir-birinə qoşulub qaçanların hər birinin iki uşağı var. İlham Atayev qaçırdığı xanımdan təxminən 10-15 yaş böyükdür. Hadisənin təfərrüatlarına gəlincə, yaxın qohumlar və qonşular gəlinin niyə belə addım atmasından xəbərsizdir. İlham Atayevin həyat yoldaşı hadisənin necə baş verməsindən xəbərsiz olduğunu bildirib.

**Günayın həyat yoldaşı Rəşad Məmmədov** isə bildirib ki, yoldaşı ayın 12-i atası evinə gedib. İki gün sonra isə oradan İlham Atayevə qoşularaq qaçıb və iki uşağını da özü ilə aparıb. İndi Rəşad Məmmədov həyat yoldaşından uşaqlarını tələb edir: "Məhkəmədən xahiş edirəm ki, onu analıq hüququndan məhrum eləsin və uşaqlarını mənə versin".

Kənd sakinləri isə bu biabırçı hadisədən şoka düşdüklerini və olayın kəndlərinin adına ləkə olduğunu deyirlər. Sakinlərinin sözlərinə görə, bir-birinə qoşulub qaçan bu iki şəxsin heç biri əslən Uzunboyad kəndindən deyil. Sumqayıt sakini İlham Atayev bir neçə il imiş ki, bu kənddən evlənilib burada yaşayırmış, Siyəzen rayonundan olan Güler isə Uzunboyad kəndinə Məmmədovlar ailəsinə gəlin gəlib. Daha öncə də bu iki şəxs haqqında şayiələr yayılırsa da, İlham Atayev onu öz qızı kimi gördüyünü bildirib və şayiələrə son qoyub.

**Sakinlər ailələrinə rüsvayçılıq gətirən bu iki şəxsin bir daha kəndə qoyulmayacağını bildirirlər. Cahangir Feyzullayev deyir ki, başqasının yoldaşını götürüb qaçmaq ən aşağı səviyyəli insanın işidir:** "Bəlkə də o azərbaycanlı deyil. Onsu da bu kənddən onu çıxardacaqlar. Mütəlaq onu qovacaqlar".

Baş verən hadisəni Siyəzen polisi araşdırır. Çünki Gülerin atası Siyəzen şəhər sakini Şərifxan Hacıyev qızının itkin düşməsi ilə bağlı 102 xidmətinə və polis şöbəsinə müraciət edib. Polisdən



bildirilib ki, Güler Məmmədova artıq atası evinə qayıdıb...

Onu da bildirək ki, istər İslam dininə, istərsə də Azərbaycan xalqının mental dəyərlərinə zidd olan bu kimi hadisələr xüsusilə bölgələrdə tez-tez baş verir. Hər ikisi evli olan şəxslərin əməllərinin nəticələrini və ictimai qınağı belə nəzərə almadan bir-birinə qoşulub qaçması, cəmiyyətdə ailə dəyərlərinin necə yıxıldığını göstərir.

**Psixoloq Dəyanət Rzayev belə halların daha çox bölgələrdə baş verdiyini vurğulayaraq qeyd**

**edirdi ki, səbəb erkən nikahlar və kiçik yaşda qızların razılığı olmadığı şəxslərlə evləndirilməsidir:** "Əgər diqqət yetirsək, bu hadisədə qonşusu ilə qaçan gəlinin 21 yaşlı var və iki uşaq anasıdır. Deməli, erkən yaşlarda evləndirilib və onun beynində travma qalıb. Onda analıq hissləri tam formalaşmayıb. Təbii ki, hadisənin gərək səbəblərindən xəbərsizlik və heç kimi ittiham edə bilərik. Ancaq bölgələrdə gəlinləri qaçmağa vadar edən daha bir səbəb ailələrinin boşanmalara razı olmamasıdır. "Ər evindən qəbir evinə kimi" ifadəsi rayonlarda qadınları istə-

mədikləri ailədə yaşamağa məcbur edir və nəticədə bu cür hadisələr meydana çıxır. Bu hadisənin səbəbləri qadın və kişi ilə yekunlaşmır, əsl səbəblər daha dərinədir. İki uşaq anasının başqa bir kişi ilə getməsinə təbii ki, bəraət qazandırmır. Mədəni cəmiyyətdə belə hal olursa, bir-birini seven evli şəxslər hər ikisi həyat yoldaşlarından boşanır və ailə qururlar. Ancaq iki uşağın atıb qaçmaq isə artıq sonuncu yoldur və rüsvayçılıqdır. Biz hadisələrin içində deyilik və realıqda bu hadisənin hansı faktorlar nəticəsində baş verdiyi də önəmlidir. Burada işgəncə faktları, ailədaxili zorakılıq halları da ola bilər. Həmçinin, ailənin dağılmasının başlıca səbəblərindən biri intim həyatlarında problemlərin olmasıdır ki, bu səbəb hər zaman ictimaiyyətdən gizli saxlanılır".

**Psixoloqun fikrincə, bölgələrdə valideynlər qız övladlarını daha tez-əz verərək onların tərbiyə məsuliyyətini öz üzərindən atırlar:** "Kənd camaatını geridə qalmış təkə kəndi xilas etmək lazımdır. Bölgələrdə marifləndirmə işi gücləndirilməlidir. Şəhərdən yüksək mədəniyyətə və intellektə malik insanlar bölgələrə getməli və insanların maarifləndirilməsinə çalışmalıdırlar. So-



vet dövründə bu təcrübə var idi və müsbət nəticələr verirdi. İndi isə maarifləndirmə işi yox dərəcəsinə düşüb".

**Həmin kənd sakinlərinin bu hadisəyə reaksiyalarından gəlincə, Dəyanət Rzayev qeyd etdi ki, hər bir insan öz şəxsi həyatı ilə bağlı verdiyi qərarlarda müstəqildir və kənar şəxslərin müdaxiləsi, onların kənddən qovması yolverilməzdir. Bu hadisə yalnız həmin şəxslərin ailəsi və yaxın qohumları üçün deyil, həm də orta əsr təkə kəndindən irəliləməyib, 18 yaşını keçmiş insanın kiminlə getməsi, evlənilib-boşanması onun öz işidir. Həmin şəxslərin həyatına təhlükə də ola bilər. Bu insanların təhlükəsizliyini dövlət təmin etməlidir. Ola bilər gəlinin hansısa psixoloji problemi var, bunu araşdırmadan konkret fikir səsləndirmək olmaz".**

□ Nərgiz LİFTİYEVA



# İki qadını zəhərləyib öldürənə ömürlük cəza verildi

6 ilə yaxın davam edən istintaqın sonunda Aidə və Samirənin intihar məqsədilə dərman içmədikləri məlum olub

Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirli bilinən Astara sakini, 59 yaşlı Aydın Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Aydın Qəhrəmanova hökm oxunub. Məhkəmənin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib.

İttihama görə, Aydın Qəhrəmanov Aidə Yəhyayeva ilə qeyri-rəsmi yaşayıb. O, Aidənin bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşüb. Onun bu niyyətindən Aidənin digər bacısı İndira duyuc düşüb. Buna görə də İndira ilə Aydın Qəhrəmanovun arasında narazılıq yaranıb. O, qeyri-rəsmi həyat yoldaşı Aidədən bacısını evə buraxmamağı tələb edib.

Türkiyədə yaşayan Nazilə Yəhyayeva Bakıya gələndə mənzilin ondan xəbərsiz satılması ilə bağlı Aidə ilə mübahisə edib. O, Aydın Qəhrəmanov barəsində Yasamal Polis İdarəsinin 29-cu bölməsinə müraciət edib. Bölmədə şikayətini araşdırması gədən vaxtda Aydın Qəhrəmanovun Aidənin qardaşı qızı Samirə ilə də münasibətləri gərginləşib. Buna görə də o, bir neçə ay Aidədən uzaqlaşdı.

2008-ci ildən yenidən Aydın Qəhrəmanovun Aidə ilə münasibətləri düzəlməyə başlayıb. Həmin il ərzində Aydın



Qəhrəmanov Naziləyə məxsus evi ələ keçirmək məqsədilə Aidəni zəhərləyərək öldürmək qərarına gəlib. O, istintaqa məlum olmayan mənbədən dərman əldə edib və evə gətirib. Dərmanı yuxugətirici kimi Aidəyə təqdim edib, onu Aidə və Samirəyə içirib.

Aidə və Samirə zəhərlənmə diaqnozu ilə Əfəndiyev adına 2 saylı xəstəxanaya yerləşdiriliblər. Sentyabrın 7-də Samirə xəstəxanada ölüb. Aidənin isə vəziyyəti bir müddət ağır olub. Vəziyyətdən istifadə edən Aydın Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanova satıb. Aidə sentyabrın 18-də dünyasını dəyişib.

Xatırladaq ki, 2008-ci ildə Aidə və Samirə Yəhyayevanın ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 6 ilə yaxın davam edən istintaqın sonunda Aidə və Samirənin intihar məqsədilə dərman içmədikləri məlum olub.

İstintaq onların Aydın Qəhrəmanovun zəhərləməsi nəticəsinə gəlib. Aydın Qəhrəmanov 2013-cü il av-

qustun 27-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (təməh məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilib. Onu da əlavə edək ki, Aydın Qəhrəmanov əvvəllər musiqi ifaçısı olub.

## Bakıda avtomobilləri yandıran dəstə tutuldu

Bakıda avtomobilləri qaçıraraq yandıran dəstə zərərsizləşdirilib. Bakı Şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, oktyabrın 14-də Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivində, orada yaşayan Münasib Hüseynliyə məxsus «VAZ-2106» markalı avtomobil qaçırılıb.



Bakı Şəhər BPI TŞX və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıranlar - Bakı Şəhər sakinləri 1997-ci il təvəllüdü Fərid Əsgərov, 1996-cı il təvəllüdü Əziz Quliyev və 1995-ci il təvəllüdü Nicat Abdullayev oktyabrın 18-də Maştağa qəsəbəsi Nizami küçəsində avtomobili ön hissəsi əzik vəziyyətdə idarə edərkən tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, Fərid Əsgərov bundan başqa, Sabunçu qəsəbə sakinləri 1993-cü il təvəllüdü Emil Muradov, 1996-cı il təvəllüdü Qüdrət Əliyev, 1995-ci il təvəllüdü Nicat Abdullayev və 1988-ci il təvəllüdü Vəfə Baxşiyev ilə birlikdə sentyabrın 26-na keçən gecə Maştağa qəsəbəsi H.Abbasov küçəsində, orada yaşayan Şöhrət Zülfüqarova məxsus IVAZ-2102» markalı avtomobili qaçıraraq və saat 15 radələrində avtomobil B.Dadaşov küçəsində tam yanmış vəziyyətdə aşkar edilib. Onlar sentyabrın 27-də Maştağa qəsəbəsi Savalan yaşayış sahəsindən Kürdəmir rayon sakini Yalçın İsmaylova məxsus IVAZ-21011» markalı avtomobili qaçıraraq və maşın Maştağa qəsəbəsi Nizami küçəsində tam yanmış vəziyyətdə aşkar edilib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçıları olan E.Muradov, Q.Əliyev, N.Abdullayev və V.Baxşiyev də yaxalanıblar.

## Mənzildən külli miqdarda pul oğurlayan şəxs tutulub

Bakıda mənzildən oğurluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 30-dan oktyabrın 16-dək olan müddətdə Maştağa qəsəbəsi Xanlar yeni yaşayış sahəsində yaşayan Gülçöhrə Tapçiyevanın evindən pincorinin demir barmaqlığını sındırmaqla 6 min manat, 1215 ABŞ dolları və ev əşyaları oğurlanıb.



Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis Şöbəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı Şəhər sakini, 1986-cı il təvəllüdü Ramin Məmmədov tutulub.

## Kişilər!!!

Xəstəliklərdən əzab çəkən adamlar üçün! Diqqət! İsrail təbabəti tətbiq edilir! Axırncı şans!!!  
Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyə və Siz aşağıda göstərilən xəstəliklərdən həmişəlik qurtarmaq istəyirsinizsə, onda yaxşı insanlara, keyfiyyətli, qısa müddətdə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- \* Cinsi zəiflik, meyilin və erektsiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- \* Cinsi marağın və cinsi aktların azalması
- \* Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- \* Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- \* Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- \* Prostat adenomasi (vəzidə düyünlərin amala gəlməsi)
- \* Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilməsi
- \* Qasıq-xayalıqda sızıltı, küt və ya kəskin ağrılar
- \* Əvvəldən xarici cinsi üzvün balaca olması
- \* Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- \* Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəli.)
- \* Oğlan uşaqlarında cinsiyət üzvlərinin inkişafsızlığı
- \* Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- \* Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- \* Qadınlarda uşaqlıq borularının keçməməzliyi
- \* Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- \* Sidik aktlarının çətinlikləri və tutulmaları
- \* Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- \* Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- \* Saçların bütün formalatda tökülməsi və sızanaqlar
- \* Gərginlik, yuxusuzluq, yaddaşın azalması

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra  
Tel: (012) 437-88-05; (050) 213 88-05.  
Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com  
"doktor Vaiz Səmədov".

## Əyləncəli, sürətli, asan!

**Speak English**

Klassik metodlardan fərqli olaraq, Siz passiv deyil, aktiv dilləyicisiniz!

Kursumuzun sizə vəd etdiyi bacarıqlar:

- ✓ İlk dərslərdən son dərəcə qədər ingiliscə danışmaq!
- ✓ Sözləri azarlamaqla deyil onları istifadə edərək öyrənmək!
- ✓ Danışmaq sürətli qrammatika bilgisi əldə etmək!
- ✓ Əla tələffüz və gürvənlə danışmaq
- ✓ Real ingiliscə sərbəstlik

**EXPLOSION** English

dərsləri kursumuz tərəfindən təsbiqlənmiş HƏDİYYƏD olmur!

Bakı şəhəri, Bünyat Sərdarov küç 2, ev 2.  
(012) 492 61 75; (051) 433 46 87; (070) 806 56 63  
(İçəri Şəhər metrosu, İran səfirliyinin yanı)

## Beynəlxalq Təhsil Mərkəzi

Biz sizi Ukraynanın, Belorusun, Rusiyanın və Gürcüstanın dövlət universitetlərində bakalavr və magistr dərəcələri üzrə əyani, qiyabi və ikinci ali təhsil almağa dəvət edirik.

- < Kiyev Dövlət Texniki Universiteti
- < Kompüter mühəndisliyi. Hüquq. İqtisadiyyat.
- < Kremençuk Dövlət Universiteti
- < Psixologiya. Jurnalistika. Hüquq. Filologiya
- < Kiyev Dövlət Dəniz Akademiyası
- < Gəmi sürmə. Dəniz və çay nəqliyyatı. Hüquq
- < Tbilisi Dövlət Tibb Universiteti
- < Müalicə işi. Stomatologiya. Əczaçılıq. Padiatria
- < Minsk Dövlət Universiteti
- < Beynəlxalq Münasibətlər. İqtisadiyyat. Jurnalistika
- < Qrodno Dövlət Universiteti
- < Hüquq. İqtisadiyyat. Pedoqoqika. Tərcüməçilik
- < Volqoqrad Dövlət Aqrar Universiteti.
- < Aqronom. Yerölçmə və Kadastr. Elektrik təchizatı.

Bizim bu ölkələrin yuxarıda adları sadalanan və bu siyahıda adları olmayan bir çox digər dövlət universitetləri ilə əməkdaşlıq və təmsilçilik haqqında rəsmi müqavilələrimiz var. Diqqət! Bəzi ixtisaslar üzrə pulsuz təhsil almaq şansı var!

Ünvan: Bakı Ş. Məmmədov k. 13A «Nərimanov» m-su  
Tel: (050) 3319999; (077)3319999; (055)2522525;  
(012)4379980

## ORİJİNAL AKSESUARLAR

Ucuz qiymətlərə, gözəl, keyfiyyətli hədiyyələr və ev üçün bəzək əşyaları



"SƏDƏRƏK" TİCARƏT MƏRKƏZİ  
3-cü zona, 15-ci sıra, 40 nömrəli mağaza

## Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almaniyanın məşhur "Karl Ertors" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gözləmədən - lateks hələqə qoyulması.

SƏLİMOV FƏRMAN  
Tel: (055) 776-70-34



**X**əbər verdiyimiz kimi, həbsxanada olan hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunusa növbəti məktubunu yazıb. Arif, əzizim! Mən yenə sənə yazıram, hərçənd indi dəqiq bilərəm ki, sən mənim məktublarımı oxuya bilmirsən, çünki tam təcrid olunmuşam. Ancaq düşünürəm ki, Dinara - bizim həm Çuykov, həm Rodimtsevimiz bu məktubları qoruyub saxlayacaq və nə vaxtsa nəvələrimizə oxuyacaq..."

L.Yunus daha sonra aşağıdakıları da yazıb: "Bizim sevimli K.Simonov dəqiq deyib: Məktublarda müxtəlif olur: ağlar, ağrılı, bəzən gözəl, çox vaxt mənasız». Ancaq sən həmişə mənim məktublarımı, məqalələrimi, əlyazmalarımı toplamısan. Bizim ailədə sən həmişə araşdırmaçı alim olmusan. Çox vaxt nə yazdıqlarım yadımda qalmır. Ötən həftə Tom de Vall 1990-cı ildə İstiqlal» nəşrinde dərc edilən «Siyasətçini məsuliyyət həddi» məqaləmə istinad edəndə mənə çox xoş oldu..."

Hüquq müdafiəçisi məktubunda həmçinin qeyd edib: "Arif, sən çox tənəhaşam! Biz 36 il çiyin-çiyinə olmuşuq, 40 illiyimizi qeyd edəcəyimizə ümid edirdik, ancaq onlar bizdən elə qorxur.

İlahi, mən, belə balaca, zəif və xəstə qadın hakimiyət məsələlərini necə qorxuda bilmişəm? Necə? Bilirəm, deyəcəksən ki, «yolçu Lakemona çatdırıb ki, Qanuna sadıq olan bizlər burda uzanmışıq». Ancaq mən yenə də düşünürəm ki, Leonidə daha asan idi...

300-dən biri... Sənin Leylan"...

"Yeni Müsavat" oxucuları xatırlayır ki, bu, L.Yunusun həyat yoldaşına yazdığı sayca üçüncü məktubdur. Daha öncə də hüquq müdafiəçisi Arif Yunusa sentimental tonlarda bir neçə məktub yazıb. Biz isə bu hekayədən çıxış edib, sizlərə türmə həyatı yaşamış məşhurların yazdıqları məktubları təqdim edəcəyik. Təbii ki, daha çox Azərbaycanda və müasir tarixdə yazılanlar diqqətimizə səbəb oldu. Amma bu mövzuda gəzişmə edib də, tarixin tozlu qatlarına baş vurmamaq olmasın.

### Müasir siyasi məbuslar daha çox siyasi bəyanatlar yazıblar

Öncə müasirlərdən başlayaq. Bir əlavə edək ki, Azərbaycanda yazılan məktublarda daha çox ictimai xarakter daşıyır. Həyat yoldaşına, silahdaşlarına və ya övladına məktub yazan məşhur məbus az olub.

Öncə hüquq müdafiəçisi Oqtay Gülləliyevdən başlayaq. O.Gülləliyev 2012-ci ildə cəmiyyətə ünvanladığı məktubda aşağıdakıları qeyd etmişdi: "Daha sizlərə təşəkkür edərim. Verdiyiniz dəstək mənə əlavə inam, ümid yaratmaqla apardığımız mübarizədə uğura, qələbəyə inamı-

mı artırır. Sizlərlə bir təşkilatda olmaqdan qürur duyuram. Sonda xahiş edirəm ki, mənim salamımı sıralarında 170 QHT-ni birləşdirən Koalisiyamızın bütün üzvlərinə çatdırasınız. Onları ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı uğrunda fəal mübarizəyə səsləyirəm!"

2011-ci ildə həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev həmin vaxt Azərbaycana səfəri planlaşdırılan Avropa İttifaqının xarici işlər naziri Ketrin Eştona məktub yazmışdı.

surd, gülməli bir rəy verdilər: "Zərurət yarınsa, stasionar və ya ambulator müalicə ala bilər. Amma mütləq türmədə saxlanılmalıdır". Beynəlxalq konvensiyalara görə, hətta hərbi əsirlərin tibbi yardım almaq hüququ var. Ancaq faktiki hazırda mənim belə bir hüququm yoxdur".

### Eynulla Fətullayev İlah Əliyevə yazıb

2011-ci ildə həmin vaxt həbsdə olan Eynulla Fətullayev də İlah Əliyevə yazmışdı. Onun vəkili Anar Qasımlı

### Mehdiyevə açıq məktub ünvanlayıb.

Təxminən bir qəzet səhifəsi həcmində olan məktubda Qurban Məmmədov özünü müdafiə etməkdən çox gühnaşsız insanlara qanunsuz hökm çıxaran məhkəmələri, hakimləri köləyə çevirən hakimiyyəti, rejimin əsiri olan insanları ittiham edir.

Q.Məmmədov yazır: "Siz daha pis vəziyyətdəsiniz. Çünki siz ali savadlı hüquqşünassınız. Siz bir çoxlarınızdan fərqli olaraq, ətrafınızda baş

yi, azadlığı, demokratik dəyərlərin, qanunun aliliyi üçün çətinliklərə sinə gərə bilən bir vətəndaş kimi yetişsən. Düzdü, indi bu şeylər sənə yaddır. Sən istərdin ki, atan sənin yanında olsun, səninlə əylənsin. Mən bu gün sənin yanında ola bilərdim. Amma mən sənin və həmyaşdlarının demokratik və firavan ölkədə yaşaması üçün bu gün burdayam və səninlə deyiləm. Ümid edirəm ki, sən böyüyəndə buna görə mənə qınamayacaqsan..."

bəxş etmək. Olacaqlar məni aradabir yalnız sənə görə qorxudur. Fikirləşəndə ki, üzərinə düşən ağırlıq sənin gücünün fövqündə ola bilər, bu zaman məni vahimə bürüyür. Əziz dostum, bütün olacaqların yükünü səninlə birgə daşımaq mənə asan olacaq və hiss edirəm, bunu hər gün hiss edirəm ki, bizə nə qədər çətin olsa belə ürəyimin dərinliyində mən öz taleyime minnətdar olacağam. Axı mən bunu sənin yanında yaşayıram" (dekabr 1825-ci il)

# "Hiss edirəm ki, sənə yazıya bilməyəcəm..."

Məşhurların türmədən əzizlərinə yazdıqları sentimental məktublarda, sevgi etirafları



## Azərbaycanda tanınmış məbuslar daha çox siyasi məktublarda yazır, amma...

bildirmişdi ki, E.Fətullayev prezident İ.Əliyevə şəxsi məktub göndərmişdi: "Çünki onun həyatına çox ciddi təhlükə yaranıb. Baş redaktor prezidentin ətrafında yaranmış müəkkəb vəziyyətə müdaxilə etməyə çağırır. Bildirib ki, onun azadlığa çıxması yalnız prezidentin iradəsinə bağlıdır. Bunun da bir yolu onun adının əfv siyahısına salınmasıdır. Məktubda da yazıb ki, onun azadlığa çıxması prezidentin iradəsinə bağlı olduğundan ümid edirəm ki, nəhayət, haqq etdiyi azadlığa çıxacaq. Azərbaycan təcrübəsində bunun az qala yeganə yolu əfv siyahısına salınmaqdır. Çünki bir çox siyasi məbuslar məhz bu yolla azadlığa çıxıb."

2011-ci ildə Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin səbiq müdiri müavini Orxan Kərimov da həbsxanadan gəndərmişdi. Məktubun ikinci hissəsində əsasən səhhiyyəndəki problemlərdən və həbsi zamanı verilən qanun pozuntularından yazmışdı. Məktubda aşağıdakı fikirlər yer almışdı: "Ekspertiza Birliyi və prokurorluq üç ay fikirləşdi ki, ürəyində əməliyyat olunmuş və növbəti əməliyyata ehtiyacı olan insana necə rəy versinlər ki, o, ev dustaqlığına çıxıb müalicə oluna bilməsin! Sanki hansısa bir qatı terrorçunu bərk-bərk tutub buraxmaq istəmirdilər. Nəhayət, 3 ay sonra "kompromis" variantı tapıldı və həqiqətən də ab-

Öz şəxsi avtomobili ilə vətəndaşa xəsarət yetirməkdə ittiham olunaraq həbsə atılan vəkili, xalq hərəkatının öncül isimlərindən biri olan Qurban Məmmədov Nəsimi Rayon Məhkəməsinin hakimi Emin

verənləri görür, dərk edir və qanırsınız. Rəhmətlik Cəmil Məmmədquluzadə deyirdi ki, "böyük dərdədir qanmaq". Qanmadan, dərk etmədən, başa düşmədən və duymadan yaşamağa nə var ki - bunu da həyat göstərir".

### Bəşir Süleymanlıdan oğluna: "Ümid edirəm ki, sən böyüyəndə mənə qınamayacaqsan"

Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru, vicedan məbusu Bəşir Süleymanlı isə bir neçə ay əvvəl oğlu İsmayılın doğum gününü münasibətilə ona məktub yazıb. Məktubda deyilir:

### "Əzizim İsmayıl!"

Səni bağrıma basıb öpə bilməsəm də, ürəkdən təbrik edirəm. Arzu edirəm ki, vətənə, millətə layiqli övlad olasan. Dövlətimizin müstəqilli-

### Dekabrist romantikası: "Hiss edirəm ki, sənə yazıya bilməyəcəm..."

İndi isə keçək tarixə... Türmə və məktub sözlərini deyən kimi yada düşənlər arasında dekabristlər də var. Amma bu məqamda daha çox dekabrist xanımlarının onlara yazdıqları da diqqət çəkir. Dekabrist knyaz Sergey Trubetskoyun xanımı Yekaterina Trubetskayanın (Laval) yazdıqları aşağıdakı kimi olub: "İnan mənə, hiss edirəm ki, sənə yazıya bilməyəcəyəm. Səninlə bütün çətinliklərlə üzləşməyə hazırım. Yalnız olsam, heç nəyə görə peşman olmayacağam. Gələcək mənə qətiyyətlə qorxutmur. Bütün zadəganlıq nemətləri ilə asanlıqla vidalaşacağam. Mən yalnız bir şey sevindirə bilər: səni görmək, sənin dərinə şərik çıxmaq və ömrümün bütün dəqiqələrini sənə

### Nazim Hikmətdən yoldaşı Pirayə Xanıma: "Birtanəm, karıcığım..."

Türkiyəli şair Nazim Hikmətin həbsxanadan həyat yoldaşı Pirayə xanıma yazdığı məktublarda da dillərə dastandır. N.Hikmət ən gözəl sevgi şeirlərini bu qadına həsr edib. Onlar 1935-ci ildən 1950-ci ilə qədər evli olublar. N.Hikmətin "Karma məktub" şeirindəki aşağıdakı mısralar beyinlərdə özünə yer edib:

"Bir tanəm!

Sən məktubunda:

"Başım sızlıyır  
yüreğim sersəm!"  
diyorsun.

"Səni asarlarsa  
seni kaybedersəm;"  
diyorsun;

"Yaşayamam!"

Yaşarsın karıcığım..."

Hüseyn Cavidin həyat yoldaşı Müşkünaz xanıma 1927-ci ilin yayında yazdığı məktubları da yaddan çıxarmaq olmaz. Amma onlar türmədən yox, müalicədən yazılanlar kateqoriyasına daxildir. Birinci məktub: "Əziz və sevgili Müşkünaz! İndiyə qədər dörd-beş açıq məktub yazmışam. Ərtoğrolun açıqcasından başqa bir məktub almamışam. Bilməyirəm, cavab yazmayırsan, yaxud poçt xanama verməyir? Hər-halda, bu qədər tənbellik yaramaz.

Desəm ki, vannalar və elektrik mənə hal qoymamış, nəinki uzun məktub yazmaq, hətta qıçasına da ərinirəm. Daha doğrusu, Məşədi İbad kimi adı da özgədən soruşuram. Vannalar bütün-bütünlə əsabi və hafizəni bərbad edir. Az qalmış ki, tədavi proqramımı yarılalım, bu gün-yarın qulluğunuzdayam. Çocuqlardan muğayət ol! Ərtoğrola söylə ki, gözü Turancığın üzərində olsun, savaşınsınlar, yoxsa acıq edib bir yolluq Mərdəkana gəlməyər. Çocuqları mənim təfərimdən öpərsən..."

Hüseyn Cavid

24 iyun 1927.

Kislovodsk".

Sevinc TELMANQIZI





# MUSAVAT

## Son səhifə

N 259 (5968) 21 oktyabr 2014



### Qadınlar bu kişilərdən vaz keçə bilmir

Qadınların vaz keçə bilmədikləri bezi kişilər var. Amerikalı psixoloqlar onların bir neçə tipə bölündüyünü üzə çıxarıb. Bunlardan birincisi "pis uşaq" adlanır. Bu kateqoriyaya aid olan kişilərin nə edəcəyi təxmin edilə bilməz, qərar-sız, heç bir şeyə dəyər verməz, amma qadınlar ona heyrandır. Nə vaxt iki kişi arasında qalsalar, daim pis uşağı seçirlər. Dayımla bilməz cazibəsi və şeytan tüküyü pis uşaq qadınların ən çox bəyəndiyi kişilərin zirvəsindədir.

**İdmançı** - üsyankar, atletik, amma eyni zamanda da intizamlı, qüsursuz bir vücut. İdmanla məşğul olan kişilər qadınların xoşlandığı kişi tiplərinin başında gəlir.

**Musiqiçi** - bir konsertə getdiyiniz zaman səhnədə gördüyü adamlarla birlikdə olmağı kim istəməz ki?

**Əcnəbi kişi** - Fərqli və olduqca maraqlı, dəyişik verdişləri və dəyişik bir ənənəsi olan xarici ölkələrdən bir adam, xüsusən də, ölkə kənarına çıxmamış qadınlar üçün çox çəkicidir.

**Sənətkar** - Hər qadının ağlayacaq bir çiyinə ehtiyacı vardır və anlayışlı bir sənətkar bu kişilərin başında gəlir. Belə bir kişiye kim yox deyər bilər?

**Cərrah** - Hər hansı bir şeyi bir cərrahdan daha çəki görəcək, demək, olar ki, az qadın var. Bunun səbəbi cərrahların aldığı çətin təhsildən həyatı daha yaxşı etmək üçün istifadə edilməlidir. Qadınlar yarışılıq bir cərrahda həm zəkani, həm gözəlliyi bir arada tapa bilərlər.

**Aşpaz kişi** - Yemək bişirə bilmək bacarığının qadınlar üzərində inkaredilməz bir təsiri var. Mətbəxdə nə etdiyini bilən bir kişi bir qadına asanca təsir göstərə bilər.

## Məhkuma toy gecəsi otağı hazırladılar

Səudiyyə Ərəbistandakı türmələrdən birinin kamerası ilginclik formada bəzədilib. Buna səbəb həmin kamerada saxlanan 30 yaşlı məhkumun toy gecəsinin orda keçirilməsidir. Nikah mərasimi Burayda şəhərindəki penitensiar xidmətin binasında baş tutub. Türmə əməkdaşı Saleh al-Korzai deyib ki, kameranı bəzəmək qərarına bayram əhval-ruhiyyəsi yaratmaq üçün gəliblər. Onun sözlərinə görə, Səudiyyə Ərəbistandakı islah müəssisələri hər zaman məhkumlar üçün sağlam, təhlükəsiz və komfortlu atmosfer yaratmaq məqsədi daşıyır.

Xatırladaq ki, Burayda şəhəri Əl-Qasım əyalətinin mərkəzi hissəsində yerləşir. 2014-cü ilin hesablamalarına görə, orada 400 min nəfər yaşayır.



## Roman oxuyan insanlar daha anlayışlı olar

Amerika mətbuatı professor Matthijs Balın roman mütaliəsi ilə bağlı fikirlərinə geniş yer verib. Həmin fikirlərə görə, insanın oxuduğu romanların sayı artıqca çevrəsindəki insanların daha yaxşı anlayır. Professor tələbələrini də iştirakı ilə iki təcrübə aparıb. İlk təcrübə zamanı M.Ball 36 tələbəsinə Yapoiyadakı nüvə fəlakətləri və Liviyadakı aksiyalarla bağlı qəzet xəbərlərini oxumağı tapşırıb. İkinci təcrübədə isə 50 tələbə Coze Saramaqonun "Korluq" adlı romanını oxuyub. Professor öncə müəyyənləşdirib ki, tələbələr həqiqi qaynaqlar yerinə xəyal məhsulu olan romanlara daha çox maraq göstərirlər. Bundan başqa, onlar xəyal məhsulu olan xarakterlərlə özləri arasında bir bağ quraraq həqiqi hadisələrdən uzaqlaşmağı tərcih edirlər: "Roman oxuyarkən özümü itirdiyimiz an tamamilə başqa bir dünyaya keçirik. Romandakı qəhrəmanların hiss etdiklərini asanlıqla hiss edə bilər və sanki onun düşüncələri bizim düşüncələrimizmiş kimi davrana bilirik. Bunun sayəsində həqiqi həyatda qarşımıza çıxan insanların fərqli fikirlərini və problemlərini daha yaxşı qəbul edə bilərik."



### 150 il yaşamağın sirri tapılıb

Britaniyalı alimlər insan ömrünü uzatmaq üçün nəzərdə tutulan preparatın üzərində işləyirlər. Mütəxəssislərin fikrincə, bunun sayəsində insanlar 150 ilə kimi yaşaya bilərlər. Çoxları onların bu açıqlamalarına skeptikcəsinə yanaşırlar. Ancaq Harvard Universitetinin genetik üzrə professoru David Sinkler əksini düşünür:

"Bütün bunlar çox şey vəd etmək kimi görünür. Biz görürük ki, qocalığı dəyişmək mümkün deyil, amma onu ləngitmək olar. Bizlərdən çoxu 150 ilə kimi yaşaya bilər. Bu ambisiyanı həyata keçirmək üçün isə araşdırmalara davam etmək lazımdır".

Unikal preparat iki əsas maddədən ibarət olacaq. Bunlardan biri qırmızı şərabdan əldə edilən və hüceyrələrin yaşlanmasını ləngidən resveratrol, ikincisi isə orqanizmdə şişlərin böyüməsinin qarşısını alan, hüceyrələrin işini stimullaşdıran SIRT 1 proteindir.

Kliniki təcrübələr göstərir ki, bu komponent soyuqdeyməyə qarşı, şişə qarşı xüsusiyətlərə malikdir və qanda şəkərin miqdarını tənzimləyir. SIRT 1-də təcrübə arı və milçəklərin ömrünü uzadıb.

**QOÇ** - Nahara qədr bütün ciddi işləri təxirə salın. Yoxsa gərginlikdən qurtula bilməyəcəksiniz. Bədxah insanlarla rastlaşma ehtimalınız olduğundan bacardığınız qədr təmkin göstərin.

**BUGA** - Maddi rifahınız normal olsa da, münasibətlər zəminində müəyyən sıxıntılarla üzləşə bilərsiniz. Bu isə son vaxtlar güzəştə getməyinizdən doğur. Nahardan sonra qonaqlıq gözlənilir.

**ƏKİZLƏR** - Bu gün zehni işləri azaldıb daha çox dincəlməlisiniz. Fəaliyyətə isə ümumiyyətlə, ara verməyiniz məsləhətdir. Günün ikinci yarısını ailə-sevgi münasibətlərinə həsr edin.

**XƏRÇƏNG** - Maraqlı görüşləriniz gözlənilir. Ola bilsin ki, həsrətində olduğunuz şəxslərlə rastlaşsınız. Saat 14-17 arası yeni işlərlə bağlı səmərəli sövdələşmələriniz də mümkündür.

**ŞİR** - Başqalarının adınızdan istifadə etməsinə imkan verməyin. Çalışın ki, öz işinizə özünüz qərar verəsiniz. Səhhətinizə fikir verməyi tövsiyə edən ulduzlar varlanacağınızı da bildirir.

**QIZ** - Bütüncüydə artım etmək üçün imkan qazana bilərsiniz. Bu səbəbdən də əlacığınızı əmanətləri əldə etmək üçün ciddi addımlar atın. Bu gün "çağırılmamış qonaq" rolunda çıxış etməyin.

**TƏRƏZİ** - Olduqca rəvan bir gündür. Çoxsaylı və maraqlı hadisələrlə rastlaşacaqsınız. Amma acı dil adamların atmacalarına təmkinlə yanaşmalısınız. İki sürpriz də gözlənilir.

**ƏQRƏB** - Fiziki cəhətdən zəiflədiyinizdən fəaliyyət bərədə az düşünün. Hansısa riskli işə baş qoşmağa dəyməz. Saat 15-dən sonra şəxsi büdcəyinizdə müəyyən artımlar gözlənilir. Səfərə çıxmayın.

**OXATAN** - Ulduzlar süst olduğunuzu göstərsə də, ümitsizləşməməli, həyata nikbin nəzərlərlə baxmalısınız. Planetlərin müsbət konfigurasiyası bu təqvimdə yeni layihələri müzakirə etməyi məsləhət görür.

**OĞLAQ** - Əgər səhhətiniz qaydasındadırsa, başqa məsələlərdə nigaranchılıq çəkməyəcəksiniz. Nahar ərəfəsində aldığınız dəvətlərdən imtina etməyə çalışın. Qiymətli əşyalarınızı qoruyun.

**SUTÖKƏN** - Bu gün enerjiniz zəif olsa da, perspektivlərinizlə bağlı apardığınız bütün sövdələşmələr uğurlu olacaq. İşgüzar görüşlərdən qaçmayın. Bu təqvim alqı-satqı üçün düşərlidir.

**BALIQLAR** - Adətən ilin bu çağlarında mütləq səhhətlə bağlı problemlə üzləşirsiniz. Bunu nəzərə alıb qeyri-ənənəvi işlərdən uzaq olun. Keçmişdə baş verən münasibətlərin müzakirəsindən çəkinin.

**Qoroskop**

(21 oktyabr)

**Səbuhi Rəhimli**

**Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!**

### Barla türməni səhv saldı, həbs olundu

Miçigan ştatında yaşayan 39 yaşlı qadın insanları şoka salıb. İçkili vəziyyətdə olan qadın türmə ilə bəri səhv salıb. O, israrla türmənin qapısını döyüb və içəri keçmək istədiyini deyib. İnsident ştatın Pau Pau şəhərində, 19 oktyabr, saat 02.00-da baş verib. Lenta.ru saytı xəbər verir ki, qadın şəhərin barlarından birində sərxoş vəziyyətdə çatan qədər içib və daha sonra başqa barə getmək istəyib. Maşına minən sərxoş qadın onu dugər barda gözləyən dostunun yanına getmək istəyib. Amma sonucda türmənin binasını barın binasına bənzədib və içəri girmək üçün xeyli israr edib. Türmə işçiləri ona yaxınlaşanda ağzından gələn qoxudan sərxoş olduğunu hiss edəblər və alkoqol testi keçiriblər. Nəticələrdə görə, qadının qanındakı alkoqol ümumi normaldan 2 dəfə artıq olub. Nəticədə isə qadın həbs olub. Səbəb onun sərxoş vəziyyətdə maşın idarə etməsidir.



**Səhifəni hazırladı: SELCAN**

**Təsisçi: Rauf ARİFOĞLU**  
Baş redaktorun birinci müavini:  
**Azər AYGAN**

**e-mail adres: yenimusavat@mail.ru**

**Ünvan: Bakı şəhəri,**  
**R.Rüstəmov küçəsi**  
**2528-ci məhəllə ev 44/d**  
**Tel: 520 01 23 (24, 25, 26, 27, 28)**

**Redaktor:**  
**Nazim SABİROĞLU**  
**Lisənziya N: B 114**  
**SAYI: 5.600**

**"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.**